




Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurası



"Kitab Evi"
İctimai Birliyi



40 QƏZƏL

İMADƏDDİN NƏSİMİ

İmadəddin Nəsimi

**40
qəzəl**

**Bakı
Qanun nəşriyyatı – 2019**

**Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən
“İ. Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri”
layihəsi çərçivəsində “Kitab Evi” İctimai Birliyi tərəfindən nəşr edilib.**

Tərtib edən:
Adila Nəzirova,
Filologiya üzrə fəlsəfə doktoru

Bədii redaktor və ön sözün müəllifi:
Şahin Fazıl (Fərzaliev),
Tarix elmləri doktoru, professor

Qəzəlləri toplayan:
Ümid Nəccari,
BAU-nun filologiya fakültəsinin tələbəsi

Fars dilindən bədii və sətri tərcümə edən:
Dalga Xatınoğlu,
adəbi təsgidçi, şair, tərcüməçi

Rəssam:
Sehran Allahverdiyev

İmadəddin Nəsimi. 40 qəzəl.

Bakı, Qanun Nəşriyyatı, 2019, 128 səh., 250 tiraj

Nəsimi yaradıcılığının əsas mövzuları insanın, kainatın və Allahın dərkidir. O, sufizm fəlsəfi cərayanının hürufi qolunu inkişaf etdirməklə insanın dünyaya və kainatla vəhdətinə göstərir; insan ruhunun kamilləşməsinə aparan yolu izah edir. Nəsimi yaradıcılığının ana xətti insanın Allaha eynilişdirilməsi və ilahiliyi ideyasından keçir. Şairin fars dilindən tərcümə edilmiş bu şeirləri Azərbaycan oxucusu üçün yenidir.

AB 022051 / IN 0185

© Təbriz. Azərtürk Nəşriyyatı, 2016

© “Kitab Evi” İctimai Birliyi, 2019

Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

© QANUN Nəşriyyatı, 2019

İmadəddin Nəsiminin Bakı Divanında olmayan 40 qəzəlinin farscadan Azərbaycan dilinə tərcüməsi haqqında

Mən bu məqaləni yazmağa başlamazdan əvvəl XXI əsrin əvvəlində qələmə alduğım və 2008-ci ildə “Üçüncü Divan” kitabımda daxil etdiyim “Dünyanın dağılması, yaxud yaxşı oldu dağıldı” adlı epik poemamı xatırladıム.

Poemanın məzmunu mənim fərdi xəyalımı əks etdirir: Düşüñürəm ki, milyon-milyon il ötmüş və dünya dağılmışdır. Əsərin qəhrəmanları Allah, peyğəmbər və başqa bəşəri şəxsiyyətlərdir. Onların arasında Seyid Nəsimi də var. Əsərdə Nəsiminin xəyalı obrazının söylədiklərindən:

“Ösl adam Seyid Əlidir. Miladın XIV əsrinin son rübüնə yaxın Şamaxıda doğulmuşam, XV əsrin birinci rübünün sonuna yaxın isə Hələb şəhərində dərimdən məhrum edib öldürdülər məni. Gənclik illərim Şamaxıda dövrün dünyəvi və dini elmlərinə, dirlərin tarixinə, məntiq, riyaziyyat və nücumə sərf olundu. Şərqiñ məşhur sufi şairi Mənsur Həllac Hüseyninin şərəfinə ilk şeirlərimi “Hüseyni” təxəllüsü ilə yazmışam. O məndən dörd əsr əvvəl yaşamışdı. Bağdadda dara çəkildi. Dar sonuncu yarı oldu Mənsur Həllacın.

Hürifiyəm. Ustadım Fəzlullah Nəimi olub. O, hürufi təriqətinin banisidi. Əqidəmizə görə Allahın yaratdığı dünya daim dövr edir və bu, görünən dəyişiklərin səbəbidir, yəni dünya hərəkətdə olmasa dəyişməz. Biz bu fikirdəyik ki, Allah iki yolla təzahür

edir: Allahın özünəbənzər yaratdığı insanda və Allahın nitqində — Quranda və şəyələrin adında.

...Mən sonradan ustadım Nəsiminin təxəllüsü ilə həmahəng səslənən Nəsimi təxəllüsünü götürüb hürufi təriqətini təbliğ edən şeirlər yazmağa başladım. Məsələn:

**“Aləm yüzinə saldı ziya ali-Mühəmməd,
Nadan nə bilir, dana bilir xali-Mühəmməd”.**

Cox keçmədi ki, ustadımı edam etdiłər və mən Təbrizə, oradan Anadoluya getdim, hürufiliyi yaydıığım üçün dəfələrlə zindanə salındım. Sonra isə Suriyada “kafər”, “dinsiz” elan edildim, Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-dirisi soyuldum, öldüm.

Niyə soydular məni? Adəm oğlunu “ənəlhəqq” deyərək Al-lahla eyniləşdiriyimə görə. “Həqq mənəm, həqq məndədir, həqq söylərəm” söylədiyimə görə. “Məndə siğar iki cahan mən bu cahanə sığmazam” dediyimə görə. “Ey xəsta könül, dərdinə dərman tələb eylə, //Gər can dilar isən, yeri, canan tələb eylə” kimi və ya bu qəbildən olan fikirlərimə görə.

**Adəmdə Haqq nəfəsi,
Adəmdə Haqq səsi var.
Adəmdə Tanrı şanı,
Tanrı təntənəsi var.
Allah mənim yazımda,
Məndə Allah sözü var.
...Adəm idim, ismimi
“Müşrik”, “kafər” qoydular,
Cəhalətə uydular,
Xurafata uydular.
İnsan idim, dərimi
Qoyun kimi soydular,
Yaxşı oldu dağıldı.”**

Keçirəm əsas mətləbə. Adılı Nəzərovanın “İ.Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi əsasında şairin farsca şeirlərinin Azərbaycan dilinə tərcümə kitabı binin redaktoru olmaq təklifini məmənuniyyətlə qəbul etdim.

Tərcüməçi, şair, ədəbi tənqidçi, ədəbiyyat sahəsində əzx etdiyi biliyin təsirindən dalğa kimi dalgalanan Dalğa Xatinoğlu ilə görüşdüm. Bildim ki, Dalğa Xatinoğlu fars dilini mükəmməl, həmçinin Azərbaycan ədəbi dilini tamamilə bilir, əruz vəzninə bələddir, şair olduğu üçün Nəsimi qəzəllərinin bəhrlərini təhrifə varmadan oxucu nəzərinə çatdırır. Ona sualım da oldu, qəzəllərin bəhrlərinin farscası ilə üst-üstə gəlmədiyini bildirdim. Dərhal cavab verdi ki, mənim tərcümələrim bədii tərcümələrdir, bəhr dəyişikliyinin elə bir fərqi yoxdur.

Bələ qərarlaşdıq ki, kitabda 40 qəzəlin orijinal mətni, sətri tərcüməsi və bədii tərcüməsi verilsin.

Hörmətli oxucular, həmin qəzəllər orijinal, sətri tərcümə və Azərbaycan dilinə bədii tərcüməsi ilə birlikdə sizin qarşınızdadır.

Hər şeydən əvvəl qeyd etməliyəm ki, tərcüməçi tərəfindən təsəvvüf şairi Nəsiminin qəzəllərinin *sufiyana ruhu* nəzərə alınmışdır. Məsələn:

**“Fürsət bulub Nəsimi can verdi yar yolunda,
Cananə nail oldu, axır vüsala çatdı.”**

(7-ci qəzəl, məqta 'beyti)

Məhz elə buna görədə böyük şairlər əsərlərində (məsələn Nizami, Füzuli, Xətai və b.) aşıqları (məsələn Məcnun və Leylini, Fərhad və Şirini və s.) vüsala çatdırmayılar.

Nəsiminin “vəhdəti-vücud” (“vücudların birləşməsi”) nəzəriyyəsinə inamı da qəzəllərində öz əksini tapır:

**“Məni məndən xilas etdim, sənə bağlandıñ oldum sən,
Məni ölməz qılıb eşqin, sənin eşqin mənə candı.”**

(2-ci qəzəl, 4-cü beyti)

Elə Məhəmməd Füzuli də “vəhdəti-vücud”çu şair kimi Nəsimidən sonra belə demişdir:

“Gər mən mən isəm, nəsən sən ey yar,
Gər sən sən isən, nəyəm manı-zar”.

(Füzuli. “Leyli və Məcnun” poeması)

40 qəzəlin bir neçəsində xatırlanan “Əhya gecəsi”, yəni müqəddəs Quranın nazil olduğu “Qədr gecəsi” haqqında, əlbəttə, tərcüməçinin öz ədəbi tərcüməsinə uyğun şeirləri oxucunun diqqətinə yetirilir:

“O, nə üzdür, o nə saçdır düşüb aləmdə səsi,
Surətin aydır, uzun saçların Əhya gecəsi.”

(3-cü qəzəl, birinci beyt)

Bu qəzəlin orijinalının birinci beytində “Qədr gecəsi” istilahı vardırsa da, “Əhya gecəsi” sözləri yoxdur. Zənnimizcə, “Əhya gecəsi” ifadəsinin yoxluğu qəzəl xələl gətirmir və beyt uğurludur.

D.Xatinoğlu Nəsiminin tez-tez müraciət etdiyi və Qurani-Kərimdən gətirdiyi cümlə və ayələri elə olduğu kimi saxlayır ki, zənnimizcə, tamamilə düzgündür. Məsələn:

“Ürəyim quş, dağınq zülfün ona manzildir,
“Rəbbi ənzəlni” duasın edirəm yüz ildir.”
(4-cü qəzəl, birinci beyt)

Yaxud,
“İhdina, yarəb, “siratəl-mostəqim” söylər könlül,
Məni əhlinə bu ən vacib duadır, sevgilim.”²

Şair Dalğa Xatinoğlunun “divanə” və “aqıl” istilahlarını olduğu kimi nəzərə çatdırması da ədəbi tərcüməyə uyğun gələn şeir nümunəsidir:

“Sanma divanə gözəllər saçına meyl edəni,
Kim ki, bağlandı saçın zəncirinə aqildir”.

(4-cü qəzəl, ikinci beyt)

Nəsimi təsəvvüf şairi olduğu üçün onun qəzəllerində sufi ilə bağlı müxtəlif səslənmələr mövcuddur. Tanrı, Haqq, Xuda, Rəbb, Allah, haqqında isə Nəsiminin misra və beytləri olduqca çoxdur.

“Hər söz ki, söylədin sən Haqdandı, haqqı söylər.
Heç sübhə yox, Nəsimi, Tanrı tanıdı, haqsan.”

(10-cu qəzəl, məqta'beyti)

Yaxud:

“Bizdə var Tanrı nişanı, bizə uy, bizdən sor,
O nişan olmasa səndə bu yola yoxdu davam”

“Tanrıının güzgüsüdür doğru bir aşiq ürəyi,
Görmək istərsən əgər Tanrı, buyur, eylə salam”

(13-cü qəzəl, 5 və 6-ci beytlər)

Yaxud:

“Dilə gəlmış bütün aləm görəli Tanrı üzün,
Tanrıdan başqa nə söylərsən olur əfsana”.

(38-ci qəzəl, beşinci beyt)

D.Xatinoğlunun tərcüməsində “dərd varsa, dərman da var” ifadəsi görün necə də uğurlu səslənir:

“Hal əhlinə yönəlibdir gözəllərin həvəsi,
Nəsimi, səbr elə, dərd olmasa, dəvə olmaz”.

(26-ci qəzəl, məqta'beyti)

¹Rəbbi ənzilni- “Ya Rəbb, məni bir mənzilə çatdır (Quran, Möminin surəsi, aya 23)

² “İhdinəs-siratəl-mostəqim” (“Bizi düz yola yönəlt”, Həmd surəsi, 6-ci aya.

بەشت و حورىي و صلت حرام است اهل معنى را
كۆز آن و صل تو مەصود سەمئاق تىڭلى¹ را

قىامت گۈر نياندازى ز قامت سايدى طوبى
بە زېرى سايد نىشانىد اهل روپسە طوبى را

چىمات گۈر نە در جىت نىمايد جلاوه مردم
كەن سوز دەل عاشق سەرق² فەرسىس اعلى را

غۇم دىبا و فىكر دىن نىڭىزىد در دل عاشق
كە بىسىدا سىرى بايدى هوای دين و دىنى را

شاعى داد از آن عارض رخت زان رونمود اورا
انالله العزيز³ آسىد خطاب ازنان موسى را

در آن منزل كە مهمان شىد خيال دىدىن روپت
نىاشىد جاي گىجىدىن غۇم دىبا و عقىنى را
زور شىع رخشارات فروغى بود در عىسى
از اين معنى به معوبدى پىرسىزىدند عىسى را

خىالت نىست آن صورت كە در فىكر آورد مانى
چە صورت نقش مى بىنند در اين اندېشە مانى را

رخ لىلى شىنىدىستم كە مىجنون را كەن مىجنون
چە حىن است اين تعالى الله كە مىجنون كەن دلىلى را

سلاطىن چەمان بىنى گىدايان سەر كورت
كە در خاطر نى آزىز تاج و تخت كىرى را

جىاي مەدىي سەھل است و چور طەنەي دشىن
نظير چون باىنېمى هىت فضل حق تعالى را

Xülasə, belə misra və beytlərin sayını artırmaq mümkündür.

Bəzi halda isə mütərcim əsrlər boyu şeirlərdə işlənmiş "şam və pərvanə" istilahindəki "pərvanə" sözünü "kəpənəklaşdırır" ki, qətiyyən uyğun deyildir.

Məsələn:

"Canım görüb şam üzün, başına dönüb yandı,

İşıq görən kəpənək olmasa fəda olmaz"

(26-ci qəzəl, yeddinci beyt)

Biz bu beytin 2- ci misrasını belə səsləndirmək məcburiyyətində qaldıq:

"Bəli, pərvanə şamı görməsə, fəda olmaz"

Qeyd olunmalıdır ki, tərcüməçi 40 qəzəli bəzilərini onların orijinalinə tam uyğun tərcümə etməmiş və əsasən əruzun ən oynaq bəhrlərindən faydalananmışdır ki, bu məqbuldur. Belə ki, həzəc, rəməl və müzare bəhrləri tərcümə olunan bəhrlərdə çoxluq təşkil edir.

Beləliklə, Dalga Xatinoğlunun tərcüməsində Nəsimi qəzelləri ümumiyyətlə uğurludur, ey kaş, yaxşı olardı ki, şairin bütün qəzelləri elə orijinalın öz bəhrlərində tərcümə edilmiş olaydı.

Şahin Fazıl,

*Tarix elmlər doktoru, professor,
Azərbaycan Yaziçilar Birliyinin üzvü,
"Məcməüs-şüəra" ədəbi məclisinin sədri*

Birinci qəzəlin sətri tərcüməsi

- 1- Mənə əqli üçün Sənə yetişmədən cənnət ilə hurilər haramdır. Sənin nurunu görmək istəyənlərin məqsədi Sənin özün olmalıdır.
- 2- Sənin uca və qiyamət boyun cənnətdə Tuba ağacına kölgə salmasa, onun kölgəsi cənnət əshlinin başına düşməz.
- 3- Sənin üzün cənnətdə aşiqlərə görünsə odlu ahları cənnəti yandırıb cəhənnəmə çevirirət.
- 4- Aşiqin ürəyində dünya qəmi və din fikri olmaz. Sevdasız baş yalnız din ilə dünya dalınca düşər.
- 5- Sənin üzündən Sina çölündə Tur ağacına bir şüa düşdü və od Musaya səsləndi: "Mən ezziz Tanrıyam."
- 6- Sənin üzünü görmək həvəsində olan ürək, o həvəsə məskən olan ürək, dünya və din dərdini çəkməz.
- 7- Sənin üzündəki işqdan İsanın üzünə də düşdü. Buna görə İsaya tapındılar.
- 8- Sənin xeyalın rəssam Maninin düşünə biləcəyi və təsəvvür edə biləcəyi bir şey deyil ki, çəkə bilsin.
- 9- Eşitmışəm Leylinin üzü Məcnunu məcnun (dəli) edib. Səndəki bu gözəllik isə Leylini məcnun edər.
- 10- Dünyanın bütün şahları sənin köyünün dilənçiləridir. Sənin yanında nə taxtı, nə tacı xatırlayalarlar.
- 11- Nəsimi, Tanrıının Fəzli (həm Fəzlullah Nəimini nəzərdə tutur, həm Tanrıının fəzli və mərhəmətinə) səndə olsa, düşmənin qınağı ilə iddiaçı rəqiblərin cəfəsini çəkmək rahatdır.

BİRİNCİ QƏZƏL

Həzəc bəhri – variant-1

Aşıqlarə sənsiz nə gərək hur ilə cənnət?
Məqsəd sənə çatmaq isə əğyara nə hacət?

Tubaya salır kölgə boyun, bəh, bu nə qamət!
İndi buna qamət deyəlim, yoxsa qiyamət?

Görsə üzünü cənnət arar bir kərə aşiq,
Bir odlu ah ilə kül edər cənnəti, əlbət.

Aşiq arınıb din ilə dünya fikirindən,
Şur əshlinə bihudə nə lazımdı şəriət.

Tur od tutuban Musaya səsləndi ki, dincə:
"Tanrı mənəm", axtarma daha özgə həqiqət.

Eşqinlə dolan qəlbdə, qəm neyləsə tapmaz-
Bir zərrə qədər yer, o böyük eşqinə minnət.

İsadə bulunmuşsa əgər nuri-camalın,
İsayə tapınmaq nə günahdır, nə qəbahət.

Rəssamlığın əfsanəsi Mani edə bilməz,
Səndən elə bir doğru təsəvvür, çəkə surət.

Göstərmə üzün, bəxti qara Leyliyə qıyma,
Məcnun edəcəkdir onu bu hüsnü-məlahət.

Qarşında gədatək düzülər şah ilə sultan,
Kimdir gətirə xatırınə taxt ilə sərvət?

Düşmənlə rəqib tənini aldırma, Nəsimi,
Allahdan olan Fəzli kifayətdir, kifayət.

İkinci qəzəlin sətri tərcüməsi

ای چون فلک از عشق تو سرگشته سر ما
سودای تو زد آتش غم در جنگر ما
بودیم هودار تو پیوسته و باشیم
تا هست نشان تو و باشد خبر ما
بشنو که چه فرباد و فقان در ملکوت است
از بارب هر شام و دعای سحر ما
ما زنده به عشق تو از آیم که نگداشت
هر تو که یک ذره بماند اثر ما
جز آینه‌ی صورت روی تو نباشد
هر ذره که یابند ز خاک بصر ما
تا سوخته در هستی ماخشک و تری نیست
از آتش سودای تو در خشک و تر ما
در پای تو چون آب روان تاشده بستیم
در سایه‌ی سرو تو بلند است سر ما
چون ملکت حسن تو راحد و کران نیست
در مشق رُخت کی به سر آید سفر ما
ای کرده به مه نسبت روشن مگرت نیست
از روی خدا شرم و ز روی قمر ما
ای دیده خونبار بران از مژه‌ها سیل
زان پیش که طوفان شود از رهگذر ما
جز روی تو در چشم نسیم که در آید
ای آینه‌ی صورت رویت نظر ما

- 1- Sənin eşqindən başım fələk kimi firlandı. Sənin sevdan isə ciyərimə qəm odunu saldı.
- 2- Nə qədər ki, məndən nişan və səndən xəber var, həmişə sənin tərəfdarınam.
- 3- Bax, gör mənim axşamlar "Yarəb" çağırışım və səhərlər etdiyim dua, göylərdə nə fəğan və fəryad qoparıb.
- 4- Biz buna görə ölməzik ki, sənin sevgin bütün vücudumu yandırıb, məhv etdi.
- 5- Mənim gözümün torpağının hər zərrəsi sənin üzünü göstərən bir güzgündür.
- 6- Bizim varlığımızda yaş-quru, nə varsa, sənin sevgi atəşinə tutuşub, yanıb.
- 7- Göz yaşıımızı axar su kimi sənin ayağına axıtdıq. Buna görə sənin sərv boyunun yanında, başımız ucadır.
- 8- Sənin gözəllik məmləkətin və yurdun sonsuzdur. Ona görə bizim səfərimiz və yolculuğumuz bitmək bilmir.
- 9- Ey yarın üzünü aya bənzədən, mögər ayuzlü sevgilimdən və Tanrıdan utanmadın?
- 10- Ey qan-yaş tökən göz, nə qədər ki, getdiyim yoldan tufan qopmayıb, kipriklərdən axan seli dayandır.
- 11- Gözlərimdə yalnız sənin üzünүn təsviri var. Səndən başqa Nəsiminin gözü heç nəyi görməz.

İKİNCİ QƏZƏL

Həzəc bəhri – variant-1

Başım bir yarın eşqindən fələk tək döndü, firlandı,
Ürək eşqin odundan şam kimi göz yaş töküb yandı.

Hara baxdim səni gördüm, nəyə baxdim, nişanın var,
Ürək hər nəsnəyi atdı, səni duydı, səni andı.

Günəşdə od-alovlar, göydə şimşek çaxması, baxsan,
Duamdan hər səhər-axşam qopan ah ilə əfgəndi.

Məni məndən xilas etdin, sənə bağlandı, oldum sən,
Məni ölməz qılıb eşqin, sənin eşqin mənə candı.

Gözüm torpağının hər zərrəsi bir güzgündür guya,
Üzün göstərməyə qalxıb, onunçün hər kəs heyrandı.

Mənə bir eşq odu düşdü, külümədən heç əsər qalmaz,
Vücadumda quru-yaş, hər nə var yandı, alovlandı.

Bulaqlar şur ilə çağlar, keçər sərvin kənarından,
Ayağın altına göz yaşımı tökdüyüüm, ondandı.

Mənimcün yolçuluq bitməz, tükənməz, axıra yetməz,
Sənin hüsnün nəhayət bilməyən mülki-Süleymandı.

Əcəb hədayan dedi qafıl, səni vəsf etməyə qalxan,
Üzün, günlə aya bənzətməyi göstərdi, nadandı.

Dayandır yaşları ey göz, mənə rəhm eylə kəs ahım,
Bu ahlar göz yaşından sonra, sel ardınca tufandı.

Gözümdən heç zaman getməz xəyalı sevgili yarın,
Nəsiminin gözü hüsnün önündə aynagərdandı¹.

¹Aynagərdan: Toyda, gəlin öünüə ayna tutan şəxs.

14
اى ز سənib sənib رویت ساییان بر آفتاب
زلف مشکیت شب قدر است و رویت ماهتاب

مئت آن چشم خوشم کفر ناتوانی يك نفس
همجو بخت خفتهام سر برمنى دارد ز خواب

حور عین بشیند از غیرت بر آتش چون سهند
در بھشت از چهره چون فرد بر اندازی نقاب

ز آرزوی وصل رویت هر شب اى جان تا سحر
جز خیالت چشم ما نقشى نمى بندد بر آب

بیست از مهر رخت خالى وجودم ذرا مای
کسی وجود ذرا باشد با وجود آفتاب

از رقیبان خطاب بین رخ بپوش اى ماه من
چهره پوشیدن بود از چشم بدینان صواب

ساقیا می ده که در دور لب میگون دوست
صد جهان تقوی نمی ارزد به يك جام شراب

جان پیمارم چو باد آن لب شیرین گند
ساغر چشم لبال گردد از لعل مذاب

باد اگر بوری بچین از نکھت¹ زلغت برد
از حسد اند بر آتش همچو عنبر مشک ناب

دور جام می بگردن امشب از من ساقایا
کرمی سودای چشم سرخوش مئم بخواب

تا شند از شمع رخت پروانه دل بالخیر
ھست چون زلغت بر آتش رشته جانم ز تاب

چون لب لعل تو بازار شکر بشکنه است
گوهر نظم نسیمی قیمت در خوشاب

Üçüncü qəzəlin sətri tərcüməsi

- 1- Üzünün çevrəsindəki saç, sanki günəşin üzündə gölgəlikdir. Qara saçın Qədr (Əhya) gecəsi, üzün isə aydır.
- 2- O xumar gözlərindən kefənmişəm, hansı ki, mənim bəxtim kimi ayılmaq bilmir.
- 3- Sən sabah cənnətdə üzündən niqabı çəksən, hurilər elə qışqanar, sanki, üzərliyi oda atmışan.
- 4- Sənin vüsalının arzusundan səhərə kimi yatmaq mümkün deyil, sanki su üstündə rəsm çəkirsən (yatmağa cəhd etmək boş işdir).
- 5- Mənim hər zərrəmdə sənin sevgin var. Zərrə sənin kimi günəşin qabağındə nədir ki?
- 6- Xırdaçı rəqiblərdən üzünü ört, onların eyb-irad axtarmaqla başqa bacarıqları yoxdur.
- 7- Ey saqi, mey ver ki, yarın qırmızı dodağının çevrəsində, min dünya bir piyalə şərabə dəyməz.
- 8- Xəstə canım o şirin dodağı xatırladiqca, gözüm şərab piyaləsi kimi ərimiş qırmızı yaqtıdan dolur.
- 9- Yel sənin saçının qoxusunu Çinə aparsa, müşk ətri (Çində yaşayan bir tür ceyranın göbəyindən alınır) ənbər kimi qısqancan dan od tutur. (Ənbərin ətri yayılmaq üçün, onu ada atırlar).
- 10- Ey saqi, bu gecə mənə piyalə ilə şərab sunma, çünkü mən onun sərəxos gözlərindən kefli və yuxuya dalmış kimiyəm artıq.
- 11- Sənin üzünün şamından qəlb kəpənəyi xəbor tutunca, üzünün üstünə tökülen saçların kimi, mənim canım od içində qıvrılır.
- 12- Sənin dodağın bazarda şəkəri dəyərdən salıb, Nəsiminin şeiri isə incini.

ÜÇÜNCÜ QƏZƏL Rəmət bəhri – variant-6

O nə üzdür, o nə saçdır düşüb aləmdə səsi,
Surətin aydı, uzun saçların Əhya' gecəsi.

O nə gözdür ki, açılmaz üzümə bəxtim tək,
Sanki sərməst yatıb, açmaga yoxdur həvəsi.

Odun üstündə üzərlilik kimi sıçrар huri,
Bir zaman olsan əger pərdə üzündən çəkəsi.

Suyun üstündə naxış çəkməyə bənzər bu gecə,
Yatmağa cəhd eləmək, kim deyəsi? Kim biləsi?

Yoxa çıxdım ufacıq zərrə kimi qarşında,
Bir günəşdir vücudun, ülvidi, olmaz ötəsi.

Ört üzün özgədən, ey ay kimi parlaq dilbər,
İraq olsun rəqibin nəhs gözü, pis nəfəsi.

Badə ver, saqi, edək nuş, budur doğru seçim,
Qorxuram çatrnaya heç məqsədə iman yiyəsi.

Bal dodaqlar xəyalından ürəyim qan oldu,
Göz yaşım bir ərimiş ləl ilə yaqt tikəsi.

Qaraüz müşk ilə ənbər utanıb, qısqanmış,
O zamandan ki saçın ətri tutub Yer kürəsi.

Məni sərməst edib artıq yetərinçə gözlər,
Məndən əl üz bu gecə, saqi, içir başqa kəsi.

Kəpənək tək dolanır şam üzünün çevrəsinə,
Tənərının xətrinə od vur mənə, sindir qəfəsi.

Süzülür bal kimi zövq ilə Nəsimi şeiri,
İncəliklə düzülən incidi baxsan hərəsi.

¹ Quran nazıl olan gecə Qədr gecəsi adlanır.

٤٤

مطلع انوار زلفت مسکن جان و دل است
رب ازلىنى^۱ بیان آن بمارک منزل است

گرچه دل در زلف خوبیان؛ بست از دیوانگی است
عاشقی کو دل در آن زنجیر پند عاقل است

عند گیسویت به آسانی نگردد حل که آن
منی حکم دقیق و عده‌ی پس مشکل است

صورت حق آنکه می‌گوید که روی خوب بیست
پشم حق بین نیست او را دعوی او باطل است

با لایت گفتش که خواهم داد روزی جان به تو
روز آن آمد بگری بالب که جان مستعمل است

در سواد ظلمت زلف تو است آب حیات
آنکه می‌گوید نه سیوان است حیوان غافل است

غوطه خور در بحر عشقش تابه دست آزی گهر
در نصیب آن نشد کو بر کار ساحل است

ای خیالات کرده روشن خانة چشم می‌لی
هر کجا مغفل بود رو شن به شمع مغفل است

در طریق کعبه وصلن تو اهل شرق را
شم رفیق و زاد ره شونابه و دل محمل است

حاصلی ما را نشد جز عشق خوبان در جهان
عشق خوبان هر که را حاصل نشدي حاصل است

ای نسیمی صورت حق بسته بین بر آب و گل
تا بدانی صورت حق بسته بر آب و گل است

- 1- Sənin saçların sankı doğan günəşdir, saçır və ürəyimlə canımı məskəndir. "Rəbbi ənzilni" ayəsi o mübarək mənzilin bəyanıdır.
- 2- Gözəllərin saçına ürək bağlamaq dəlilikdir, ancaq o yanın saçına ürək vermək ağıl göstəricisidir.
- 3- Sənin saçındaki qırvım və düyünün çözümü asan iş deyil, bu dəqiq və buruşuq bir işdir.
- 4- Gökəl üzə Tanrıının üzü deməyənin gözü haqqı görmür və iddiaları batıldı.
- 5- Dodağına dedim, bir gün sənə can verəcəyəm. İndi zamanıdır, can əmrinə tələsir.
- 6- Ölümzlik suyu sənin qara saçındadır, bunu inkar edən qafıldır.
- 7- Eşq dənizinə dalıb bir inci qazanmaq gərək. İncisahilda gəzənə qismət olmaz.
- 8- Sənin xəyalın mənim gözümü işıqlandırıb. Harada bir məclis var, bir şam oranı işıqlandırıar.
- 9- Sənin vüsəl Kəbənin şövqündə həmişə yoldaşım qəm, yol yeməyim ürək qanı və ürək bir kəcavədir.
- 10- Bizim ömrümüzün hasili gözəllər sevgisindən başqa bir şey deyil. Gözəllər məhəbbətini kim qazana bilməsə, ömrü puçdur.
- 11- Ey Nəsimi, Tanrıının üzünü su ilə torpağa (insan bədənине) naxışlandığını gör və bil ki, İnsan üzü Tanrıını eks etdirir.

DÖRDÜNCÜ QƏZƏL

Rəməl bəhri – variant-6

Ürəyim quş, dağınıq zülfün ona mənzildir,
“Rəbbi ənzilni” duasın edirəm, yüz ildir.¹

Sanma divanədi dilbər saçına meyl eləyən,
Kim ki bağlandı saçın zəncirinə, aqıldı.

Zülfünün hər höryündə baxasan, sirlər var,
Bir müəmmadi, gizəmdir, çözümü müşkildir.

Kim desə Tanrı üzündən seçilir dilbər üzü,
Haqqı görməz gözü var, iddiası batıldı.

Dodağın gördüm, ona vəd elədim can vermək,
Can yetibdir dodağa, əmr nədir? Tez bildir!

Sinən üstündə axan saçımı, həyat çeşməsimi?
Dirilik çeşməsidir, istəməyən qafildir.

İnci istərsən əgər, gir dənizə, cəhd eylə,
Nə gəzirən, buralar qumla dolu sahildir.

Gözümün nuru xəyalındı, əgər olmasa o,
Gözlərim bir qara torpaqdı, səfəsiz gildir.

Vəslinin Kəbəsinə yol yürüməz yolcuların,
Yoldaşı qüssə-kədər, qanlı ürək, nisgildir.

Eşq sərvətdi, onu istəməyən bir nadan,
Padişah olsa da yoxsuldur, əlildir, şildir.

Haqq gözəllikdi, gözəllikdə ara Haqq üzünü,
Ey Nəsimi, çalışıb eşqi tapan kamildir.

¹ Rəbbi ənzilni imzalələn: “Tanrıım, məni bir mənzilə çatdır” (Quran. Möminun surəsi, ayə 23)

گرچə چشم Truk Məst Fətə və Abro Blaast
əbin چینin Dibr Bla və Fətəhi Diğər Kjagast

نئش شirərin Sərhər Shərəfən az Rovit Məgr
Jam Jəmşid Ruxt آlynehi گünəñi: Nəmasat

چon Ton Həsti Ruz və Şəb dr Xələqə və Məkde
Rənd və Səwfi Raçra Biyoseti Bähm Məhrəsat

Sələkən Rada dr Təriq Kəbəyi və Cəsl Ruxt
Mənzil Aowl Fənən Xwiosh və Nəfi Məsəvəsat

گər Nə Rovit Açıq ذات pəak Məst az Çe Ro
az Ruxt Səhnən Mərəy Hər do Ualləm Bər Chiya sat

Bər Cəsrətənəhə az An az Xətə Rovit Məri Rovit
Kəahl Məni Ra Cəsrətənəhə Xətə Astəvəsat

Çıjar Məzgən və do Abro və do Xətə Məri Sər
Həst Bəb Həst və Həm Həst və Fərdəs Məst

Səro Ra Tən Nəsəti گəftəm bə balli Nə Həst
Rəsəti Razi Bər Fərəx Biyoseti Dr Nəsho və Nəmasat

Del Z Mən Dzid گəftəm Abro Rovit گəftə Kə چشم
əbin چinən Bərfənə Kəj bə kəski kki گəftə Rəst

Tə bə Sər Səvərə Xətə Ruxt Rə Bərdə Aym
Şəsh Jəhet Cəndənəkə Məyism Həmə Rovit Xədəsat

چon Nəsimi Rəsənğar Məst az Fəna və Az Ədm
Hər Wəjədə Rəkə Məst az Nəfər Nəfəq Hən Bəqəsat

Beşinci qəzəlin sətri tərcüməsi

- 1- Sənin xumar, türk gözlərin fitnə, qaşların bəla olsa da, bəla bir (sevməli) bəla və fitnəli dilbəri başqa yerdə tapmaq olmaz.
- 2- Sənin üzündən Şirinin üzünə işiq düşüb (Şirin gözəlliyyini səndən alıb) və İran şahı Cəmşidin dünyamı göstərən aynası (camı) sənin üzündür.
- 3- Sən meyxanə və xanəgahın hər ikisində varkən, bilmirəm niyə rind (azad insan) ilə sufi arasında bu qədər fikir ayrılığı var?
- 4- Sənin üzünün vüsali olan Kəbəyə ayaq basmağın birinci şərti budur ki, yolcu həm özünü, həm səndən başqa hər şeyi dansın.
- 5- Sənin üzün pak Tanrıının zati deyilsə, niyə bəs sənin üzündən hər iki dünya ziya və işiq içindədir?
- 6- Sənin üzündəki xətt (narın tük) mənim "Sirat-əl-müstəqimimdir" ("Düz yolum", Həmd surəsində bir termindir), buna görə mən o xətdən, o cizgidən çıxmırıam.
- 7- Dörd kiprik, iki qaş və iki xətt (üzün iki yanında narın tükler) cənnətin 8 qapısıdır, həm də onların özü mənə cənnətdir.
- 8- Sərvə dedim, yarın boyuna bənzəyirsən. Sərv indi sevinçdən dayanmadan böyüyür.
- 9- Qaşına dedim, ürəyimi oğurladin. – Dedi:mən yox, göz oğurlayıb. Belə səri qaşın düz danışmağını kim görüb?
- 10- Sənin üzünün xətti olan surənin sırlarını öyrəndikcə, baxıram hər 6 yönüm (sağ, sol, yuxarı, aşağı, arxa, qabaq) Tanrıının üzüdür.
- 11- Tanrıının sözlərini təfsir edən birisi, Nəsimi kimi ölümdən və məhv olmaqdan canını qurtarır.

BEŞİNCİ QƏZƏL Rəmət bəhri, variant-2

Türk gözlər fitnəli, qaşlar bəladır, sevgilim,
Fitnəsi xoş bir bəla, dərdə dəvadır, sevgilim.

Cəmşidin cami üzündür, aləmi əks etdirir,
Gün kimi saç, saç ki, Şirinə səfadır, sevgilim.

Kəbədə, meyxanədə, hər yerdə sən varsan əgər,
Zahidin yersiz inadi bir xətadır, sevgilim.

Kim sənə çatmaq xəyal eylər, özündən qopmalı,
Mənzilə çatmaq bu addımdan soradır, sevgilim.

Yoxsa nurini alıb Haqqdan, günəş tək parıldın,
Hər yana baxsam işiq, hər yer ziyadır sevgilim.

"İhdina" yarəb, "siratəl-müstəqim"¹ söylər könlə,
Mənə əhlinə bu ən vacib duadır, sevgilim.

Iki qaş, iki hörük, dörd kipriyin mənası var,
Cənnətə səkkiz qapıdır ki, qapadır² sevgilim.

Sərvə bənzətdim boyun, şövq ilə dirçəldi göyə,
İndi baxsan, tüm ağaclardan ucadır, sevgilim.

Qaşların gəl-gəl dedi. Yox-yox, inanmam vədinə,
Öyri qaşa doğru söz bir iddiadır, sevgilim.

Dilbərin üz cizgisində sirri-Həqq öyrənmişəm,
Göz öündə hər yerə baxsam, Xudadır, sevgilim.

Ey Nəsimi, Tanrıının nitqin yozub, şərh eylədim,
Fırıldanınca çarx, bu ölməzlilik banadır³, sevgilim.

¹ İhdinəs-siratəl-müstəqim - Bizi düz yola yönəlt Quran. Həmd surəsi, 6-cı aya.

² Qapamaq: bağlamaq

³ Bana: mənə

Altıncı qəzəlin sətri tərcüməsi

٥٠
جز و حسل رخت چاره‌ی درد دل مانیست
این چاره که را باشد و این درد که رایست

تا در نظرم نقش خیال تو درآمد
در خانه‌ی چشمم به جز از نور خدا نیست

تاره به شب قدر سر زلف تو بورد
عیدم به جز از روی تو ای بدر گجانیست

ای کرده غست در حرم تنگ دلم جا
بیرون ز تو منزل نه و خالی ز تو جانیست

گفته که مرایا تو سر مهر و وفا هست
چون باورم آید که تو را مهر و وفا نیست

آن را که نشست سبیله بر از مهر جمالات
در سبیله چو صبحش اثر صدق و صفاتیست

محروم شد از وصل حیات اید آن کو
دل زند و جان داده به بیوت چو صبا نیست

از شریت بی نفع طیب ای دل بیمار
صحت مطلب ز آنکه در او بروی شفایست

از ناز و نعیم دو جهان؛ بهر ندارد
آن دل که سزاوار به تشریف بلا نیست

عشق رخ دلدار مرای بی سروها کرد
چون گرددش افلاک از آن رو سرو پائیست

منکر ز خطأ فکر غلط می کند اما
در دیده حق بین غلط و سهو و خطأ نیست

تا کام نسیئی تو شدی از همه عالم
از کام دل ن روشنی دیده جدا نیست

- 1- Sənin üzünün vüsalından başqa dərdimə çarə yoxdur. Kimdə bu çarə var və kimdə belə bir dərd yoxdur?
- 2- Sənin üzünün təsviri mənim gözümde məskən edəndən bəri, gözümde Tanrıının nurundan başqa bir şey yoxdur.
- 3- Sənin Qədr gecəsi kimi saçına yetişdiyim gündən bəri, manım iki bayramum (ariflərin iki bayramı olurdu), sənin bütöv ay kimi tüzündür.
- 4- Ey manım ürəyimin hərəmxanasında kip məskən edən gözlə, səndən, özündən dışarı bir mənzil yox və səndən kənar bir yer yoxdur (Sən hər yerdəsin və əslində, mən səndə mənzil etmişəm).
- 5- Necə inana bilərem ki, sənin camalının məhəbbəti ilə dolan bir ürkədə sənin sevgin və məhəbbətin olmasın?
- 6- Sənin camalının "mehr"indən (məhəbbətindən) sinəsi dolmayan birinin bağlı səhər kimi səfali olmaz. (Mehr həm məhəbbət anlamındadır, həm günəş).
- 7- Sənin qoxuna Səba yeli kimi can verməyən kəs olmazlıkdən məhrum olar.
- 8- Ey xəstə ürəyim, həkimin səmərəsiz dərmanından heç nə umma. O dərmandı şəfa qoxusu yoxdur.
- 9- O adam ki bəla çəkməyə layiq deyil, dünyanın naz-nemətindən də məhrumdur.
- 10- Yar sevgisi məni əl-ayaqsız etdi. Ona görə fələk kimi əl-ayaqsız gəzirəm.
- 11- İnkarçı səhvina görə yanıldı. Haqqı görən göz nə sahv edər, nə suç, nə də xəta.
- 12- Nəsimi, sən dünyadan nakam oldun, ancaq o yar ürəyinin kamı, gözünün işığıdır.

ALTINCI QƏZƏL

Həzəc bəhri, variant-1

Vurub hicran mənə yarə, vüsaldan başqa yox çarə,
Bütün aləm sənən aşiq, o avarə, bu avarə.

Gözüm dolmuş xəyalından, gözümüzdə Tanrı nurin an,
Dəyir sərəxş başım hər an o divarə, bu divarə.

Gecəm Qədr¹ oldu zülfündən, işiq saç, ay ayızlum, sən
Saqın, rəhm et ki, onsuz mən, gecəm qarə, günüm qarə.

İçimdə məskən etdiñ xoş, dışımıda səndən özgə boş,
Mənə cananə can olmuş, nə hacət qeyra, əgyara?

Dedi yoxdur mənə meyli, məni Məcnun edən Leyli,
Sözündən fərqlidir feli, inanmam dildə dildarə.

Sənin ətrin verir hər yer, Səba tək gəzmişəm bir-bir,
Nə dersən, son sözün bildir mənə, ey yarı-məhparə.

Dünu nisgil, günü matəm, səninlə olmayan həmdəm,
Çiçək tək ətrini har dəm, açır yarə, saçır yarə².

Əlacım vəslisi-canana, nə hacət başqa dərməna?
Təbib, dur get, çəkil yanə, qalibdir son əlac yarə³.

Cahanın nazını bulmaz, bələni sevməyən qurnaz,
Bəla axtarmayan qanmaz, qalar biçarə-biçarə.

Mənə eşqin vurub zəncir, canı azad edib şəmsir,
Fələk tək əl-ayaqsız seyr edir səyyarə-səyyarə.⁴

Gözü haq nurunu görməz bir insan, səhv edər min kəz,
Çəkər qürbət başı tez-tez, düşər ucqarə, ucqarə.

Nəsimi kami sənsən sən, üzün bayram, camalın şən,
Dözər, etməz giley səndən, o azarə, bu azarə.

¹ Qədr gecəsi: Quranın nazıl olduğu gecə.

² Yaram gül kimi çıxklonib, stir saçar.

³ Məhparə: Ay parçası.

⁴ Səyyarə: Planet, dovr edən ulduz

دل بىي تو از نعیم دو عالم میلاب يافت
خرم کسی كه با توز مانی و مصالب يافت

اخنادهای كه بر سر کوي تو شد مقیم
مقدور قدر و عزت و جاه و جلال يافت

جز سوخن چه چاره كند پيش روی شمع
پروانهای كه برسنو سور جمال يافت

آن خستهای كه ياد تو اش، برزبان گنگشت
طعم حیات و لذت جان در مقالب يافت

از شاقنه، مدرسه اعراض كرد و رفت
آوارهای كه در طلبت ذوق حال يافت

چانم ز غیر صورت روی تو محو كرد
نشی كه بر صحیفة وهم و خیال يافت

اندیشهی خلاص محال است اگر كند
مرغی كه دام و داند، آز زلف و خالب يافت

در کربلای عشق شهیدی كه نشنه رفت
از کوئنر زلال تو آب زلال يافت

شادی اهل عشق غم عشق دوست است
شاد آن دلی كه با غم عشق انصال يافت

چانی كه با وصال تو شد يك نفس قرين
جاويد و زنده ماند و جهان و مصالب يافت

جان در میان زهاد نسبی چو شمع از آن
در ملک عاشقان جمال مجالب يافت

Yeddinci qəzəlin sətri tərcüməsi

- 1- Sənsiz ürək iki dünyanın nemətlərindən də usandı. Xoş o adamın halına ki, səninlə bir anlıq vüsala çatdı.
- 2- Sənin köyündə yera yixılan bir gəda həm dəyər, həm izzət, həm cah və həm cəlalə çatdı.
- 3- Şəmin öündə, gözallik işığı görmüş kəpənəyə yanmaqdan başqa bir seçim yoxdur.
- 4- Sənin adını çəkən yorğun aşiq, həyatın lezzətini və canın dadını sözdə gördü.
- 5- Sənin zövq və halını dərk edən tələbə, xanəgah və məktəbdən əl çəkdir.
- 6- Mənim xəyalımda sənin xəyalı təsvirin, bütün (gerçək) təsvirləri və dünyanın görüntüsünü məhv etdi.
- 7- O saçın və xalın tələsi ilə dənini görən quş, çatın ki qurtulmayı düşünə bilsin.
- 8- Eşq Kərbəlasına susuz gedən şəhid, sənin saf suyunda cənnətin Kövsər çayını tapdı.
- 9- Eşq əhlinin şənliyi və qəmi yardım. Xoş o aşiqin halına ki, eşqin qəminə qovuşdu (qəm ilə şənlik eynidir).
- 10- Sənin vüsalinda bir anlıq həmdəm olan biri, ömürlük ölməz olub, vüsəl dünyasına çatdı.
- 11- Nəsimi ona görə canını şam kimi yandırıdı ki, sənin aşıqlarının cərgəsinə gəlmək imkanına nail oldu.

YEDDİNÇİ QƏZƏL Müzare bəhri, variant-2

Sənsiz usandı könlüm, dərdo, mələlə çatdı,
Xoş halına onun ki, bir gün vüsələ çatdı.

Xoş halına onun ki, qarşında bir gəda tək,
Baş qoydu torpaq üstə, cahū-cəlalə çatdı.

Tən etmə sayqısızca, pərvənə odda yansa,
Yox çərəsi, nə etsin? Şəmi-camalə çatdı.

Aldı yarın sorağın, səhraya düşdü aşiq,
Buldu həyat bulağın, bir özgə halə çatdı.

Tutdu xəyali-zülbüñ, atdı iki cahani,
Hər nəsnəyi buraxdı, yüyrək xəyalə çatdı.

Hal əqli yoxdur artıq məktəbdə, xanəgahda,
Məna yükü boşaldı, söz qalmaqla çatdı.

Zülbüñ tələ, xalın dən, canım quşu nə etsin?
Dənlə yuva umurdu, o zülbüñ-xalə çatdı.

Eşqin şəhidi oldu o təşənə Kərbəladə,
Kövsər çayından içdi, şəhd ilə balə çatdı.

Eşdir kədərlə şənlik, eşqin yolunda, ey can,
Nadan həqiqət umdu, məkr ilə alə çatdı.

Kim daddı bircə anlıq, yarın vüsəl camindan,
Ölməzliyə qovuşdu, kamü-kəmalə çatdı.

Fürsət bulub Nəsimi, can verdi yar yolunda,
Cananə nail oldu, axır vüsələ çatdı.

ای سایه‌ی الهی ظل همای زلفت
جان ها اسیر زلغت سر ها فدای زلغت
زلغت به هر دو عالم نفوشیم ای بربارخ
کین مختصر نباشد شر^۱ بهای زلغت
کی جاودان بماند اندر بقا چو رویت
جانی که نیست او را در سر همای زلغت
چون جان ماست زلغت ای جان تو جان ما را
جانی که هست در تن باشد برای زلغت
در دور چشم و زلغت ز اسیای روح قدسی
صد محشر است هر دم در حلقة‌های زلغت
ای فتنه‌ی خلا بیت عین سباء مست
غوش گرفت عالم از های های زلغت
تا از صبا شبدم زلغت تو را بربیشان
آشفته است حالم هر دم برای زلغت
زلغت در تاست ای جان لیکن ز روی وحدت
در عالم هویت یکنایت تای زلغت
دارم ز چین زلغت صد خانه بز عنبر
ای مطلع تجلی حسن و خطای زلغت
پیمان شکن نگویم زلغت تو را که هر دم
جان می‌دهد در اشیا بوی وفای زلغت
ای شرقی هویت دارالسلام رویت
وی مسکن سعادت ظلمت سرای زلغت
شد هادی نسبی زلغت به سور و چنت
ای بربندی نهاده ایزد پسای زلغت

Səkkizinci qəzəlin sətri tərcüməsi

- 1- Ey yarın saçının kölgəsi, sənin xoşbəxtlik quşu (Huma) kimi kölgən var vəson Tanrıının kölgəsisiən. Canlılar sənin saçına əsir, ürkəklər sənin saçına fəda olsun.
- 2- Sənin saçını iki aləmə satmaram, onun dəyəri daha bahadır.
- 3- Sənin saçının həvəsində olmayan bir can heç vaxt olməzliyə çata bilməz.
- 4- Ey canımızın canı, sənin zülfün bizim canımızdır və canımız sənin zülfün üçün qurbandır.
- 5- Sənin üzünüñ və saçının halqalarında, müqəddəs ruhun (Tanrı) mərhəmətindən yüz qiyamat var.
- 6- Sənin fitnəli gözün xalqın canına bəladır və saçından düzü-dünyanı hay-həşir bürdü.
- 7- Sənin saçının dağınılığını Səba yeli mənə deyəndən bəri halım pərişandır.
- 8- Saçın ikidir (iki hörükdür), ancaq "vəhdət" (birlik, hər şey Tanrıdır) dünyasında mahiyyətəcə birdir.
- 9- Sənin saçından bir ev boyu ənbər (ətir) var. Parlaqlıq (parlaq üz) sənin saçından doğur (saçın kənarə çekilsə, üzün görsənər).
- 10- Sənin saçına vəfəsiz deyə bilmərəm, çünkü onun vəfa qoxusu hər an əşyalara can verir.
- 11- Ey mahiyyət dünyasının gündoğan yeri, sənin cənnət kimi üzündür. Və ey səadət məskəni, sənin qaranlıq saçlarınızdır.
- 12- Tanrı sənin saçını məqsədə çatmaq üçün bələdçi edib. Sənin saçın məni cənnətlə hurilərə tərəf çəkib apardı.

SƏKKİZİNCİ QƏZƏL

Rəməl bəhri, variant-6

Tanrıının yerdə gəzən kölgəsidir yar zülfü,
Bağlayıb canları zəncirə əsir, yar zülfü.

İki aləm verə bilməz dəyərin, qiymətini,
Gəl burax aləmi, tut eşq ilə bir yar zülfü.

Bağlınlıb zülfə ölümdən olur azad, əlbət,
Aşiqin cümlə xəyalında gəzir yar zülfü.

Cananın zülfünə ver can, yeni can bul işta,
Ürəyin mülküñə sultanla əmir, yarı zülfü.

Saçının qırımı məhsərdi, qiyamətdi sənin,
Dinlə şimşəkləri göylərdə nə der? – yar zülfü!

Bu nə qövqadi? Günsəş gözlərini vəsf eylər,
Bu nə həngamə? Arar gənc ilə pır yar zülfü.

Saçın əlvalını yel söylədi, düşdüm haldan,
Gah durur, gah dağılırlar, gah da əsir yar zülfü.

Ayrarsa ikiyə saçlarını, aldanma,
Canımı almaq üçün məqsədi bir, yar zülfü.

Açılbıdır, dağılbıdır, tökülüb sinələrə,
Doldurub aləmə zövq ilə ətir yar zülfü.

Üz bütöv aydı, saçır Tanrı nurun, eşq işığın,
Bir qaranlıq gecədir, dop-dolu sırr yar zülfü.

Vəd edib canım ala, gözləyirəm səbr ilə mən,
Əminəm etməyəcək sonra məkir yar zülfü.

Ey Nəsimi, sənə uçmaqla tamu öyrədəcək,
Qulaq as, əmrinə uy, gör nə deyir yar zülfü.

می کشد چشم تو از گوشه به میخانه مرا
می کند زلف چو زنجهز تو دیوانه مرا
شسته بودم زمی و جام و قدح دست ولی
می برد باز لبست بر سر پیمانه مرا

به هوا لب میگون تو گر خاک شوم
ذرهای کم نشود رغبت میخانه مرا

رخ میوشان ز من، سوخته صدبار چو شمع
شوقي روی تو به یک شعله چو پروانه مرا

ترک سودای سر زلف ساهت نکنم
گر به صد پاره کنی هچجو سر شانه مرا

مدھماي زاهدم از شاهد و می توبه که نیست
چو تو گوشی که بود قابل افسانه مرا

گر طلسن تن من بشکند ایام هنوز
گنجهابیست در این منزل ویرانه مرا

در جهان تائید از قبله و محراب نشان
قبله‌ی جان بیود جز رخ جانانه مرا

دانه‌ی خال تو آن روز که دیدم گفتم
دام زلف تو کنند صمید به این دانه مرا

صاحب تاج و نگینم چونسبی تاهست
بر سر از خاک رهش افسر شاهانه مرا

Doqquzuncu qəzəlin sətri tərcüməsi

- 1- Sənin gözün məni künclən meyxanəyə çekir. Sənin zəncir kimi saçın məni dəli edir.
- 2- Mey, cam, piyalədən əl üzmüştüm, ancaq yənə də dodağın məni içməyə sövq edir.
- 3- Əgər sənin şərab kimi qırmızı dodağın üçün ölüb torpağa dönsəm, yənə də meyxana həvəsi başımdan çıxmaz.
- 4- Şam kimi üzünü mənim tək yüz dəfə yanmış aşiqdən çəvirmə. Sənin odun məni pərvənə kimi yandırır.
- 5- Məni daraq kimi sindirib, yüz tikə etsən də, sənin qara saçının sevdasından əl çəkmərəm.
- 6- Ey zahid, məni sevgilidən və meydən tövbə etməyə çağırma. Məndə sənin əfsanəyə meyilli qulaqlarından yoxdur.
- 7- Günlər mənim təminin tilsimini sindirsa, görərsən ki, bu viranadə nə xəzinələr var.
- 8- Nə qədər ki dünyada mehrabla qiblədən əsər-əlamət var, mənim qibləm yarın üzü olacaq.
- 9- Sənin dən kimi xalını gördüküm gün başa düşdüm ki, saçın o dənlə məni çəkib, tora salacaq.
- 10- Ey Nəsimi, nə qədər ki, onun ayaq tozu mənim başımın tacıdır, biz şahlığın tacına və üzüyünə yiyyəyik.

DOQQUZUNCU QƏZƏL

Rəməl bəhri, variant-2

Ey xumar-gözlüm, qəmindən məskənim meyxanədir,
Çək məni zənciri-zülfə, söylə, bir divanədir.

Əhdü -peyman eyləmişdim içməyim mey, amma ki,
Al dodaqların görəndə, son seçim peymanədir.

Eşqdən oldum, sovurdu torpağım yellər göyə,
Ey əcəb, hala ayıqlıq bilmirəm aya nadır?

Şam kimi həm aqla, həm gül aşiqin əhvalına,
Başına, yandıqca candan firlanın pərvənədir.

Bax, daraq yüz dil açıb söylər çəkin saçdan, çəkin,
Bir rəqibdir, kim inanar, xeyri məndən yanadır.

Tövbə qıl, zahid deyər, meyxanədən, cananədən,
Söyləyin sussun, bu sözlər aşiqə əfsanədir.

Bağlı qəlbim tilsimin sindir, açılsın sırları,
Min xəzincə gizlədibdir, baxma ki, viranədir.

Eşq dinimdir, gözəllik məzhəbim, səhra evim,
Ta canım var təndə, canım qibləsi cananədir.

Qonmasın, bəs neyləsin biçarə könlüm zülfünə,
Bir ipəkdən tor qurub, mirvari xalın danədir.

Ey Nəsimi, səcdə qıl torpağə, qonsun başına,
Hər ayağından qopan toz tac kimi şahanədir.

6

در عالم توحید چه پستی و چه بالا
در راه حقیقت چه مسلمان و چه ترسا
در کشور صورت سخن از ما و منی نه
در ملک معانی نبود بحث من و ما
در نقش صفت نام و نشانی نتوان یافت
آنجا که کند شعشه‌ی نور تجلیا
ذرات جهان را همه در رقص بیای
آن دم که شود پرتو خورشید هویدا

در روی تو از ذات بود غایت کرت
و حدت بود آن لحظه که پیوسته شد آنجا
از جام تو آغاز شد آغاز تو از جام
چون دایره‌ی ذات نشانی زسر و پا

بسنان تو خود را که شناسای خدایی
روشن شود ای خواجه تو را سرّ معما

ور زانکه بخود راه تو امروز نبردی
ای بس که به دنдан بری انگشت تو فردا

مسنان استند کسانی که از این جام
در بزم ازل باده کشیدند به یکجا
این است ره حق که بیان کرد نسبی
والله شهیداً کفی با الله شهیداً

- 1- Tövhid məqamında "aşağı"-“yuxarı” yoxdur və həqiqət yolunda fərq etməz, (tərsə) xristian olasan, yoxsa müsəlman.
- 2- İdeyalar (surətlər) ölkəsində “sən”-“mən” sözü yoxdur və mənə dünyasında “biz”-“siz” sözünün anlamı yoxdur.
- 3- O yerdə ki gözqamaşdırıcı işq parlayır, görüntülərin hamısı eynidir və ad ilə nişanda bir-birindən seçilmir.
- 4- O zaman ki günəşin şurası peyda olsa, dünyada bütün zorraların rəqs etdiyini görərsən (Bu beylər əslində Platonun “ideyalar dünyası” nəzəriyyəsinə eyhamdır).
- 5- Sənin üzündə zaten kəsrət (dağlıqlıq, çeşidlilik) var, ancaq oraya (Tanrıya) qoşuşan vaxt vəhdətə (birliyə) çatır. Yəni insan doğulandan kamilliyyə doğru gedib, Tanrı ilə birləşməlidir.
- 6- Zat bir çevrə və dairədir, onda istənilən nöqtə həm başlaşı, həm sondur və sənin də başlangıcınla sonun eynidir.
- 7- Sən özünü tanı, çün Tanrıının göstəricisidən. Özünü tanıdigın zaman müəmmmanın sırrı sənin üçün aşkar olar.
- 8- Əgər bugün özünü tanımasan, sabah heyflənəcəksən.
- 9- Əzəldə, birlikdə (biz aşıqlər) “Ələst” şərabından içdi. Əlestə berəbbukum? (Tanrıınız deyiləmmi?). Əraf surəsi, aya 172: Xatırla ki, Tanrı bir zaman Adəm oğullarının bellərindən galəcək nasillorını çıxardıb, özlərinə şahid tutaraq, soruşdu ki “mən sizin Rəbbiniz deyiləmmi?”. Onlar cavab vermişdilər “Bəli, Rəbbimizsən”.
- 10- Haqq yolu Nəsiminin dediyi bu sözlərdir və Tanrı bunu bilir. Tanrıının şahidiyi bu sözlərin haqq olduğunu yetər.

ONUNCU QƏZƏL

Müzare bəhri, variant -2

Yüksək, aşağı bilməz Tövhid¹ məqami, ey can,
Haqq yolcusu seçilməz, tərsadi ya müsəlman.

“Mən” - “sən” sözün yiğisidir, Surətlər aləmində,
Məna göyündəancaq insan gərəkdi, insan!

Haqq nuri parlayınca, birdir bütün boyaqlar,
Göydən seçilməz ulduz, parlaq günəş doğan an.

Gün saçların açınca, bir qız kimi saçınca,
Hər zərrədir öndə, bir rəqsə qalxan oğlan.

Hər damcı bir dənizdirdi, dəryaya çatdıığı an,
Can qurtarar özündən, təklikdən, ayrılıqdan.

Başlanğıc ilə sondur, hər nöqtə özlüyündə,
Bir çevrədir bu dünya, bir çevrədir bu dövran.

Sən Tanrıının vücudi, həm Tanrıının nişanı,
Sən Tanrıımı ararsan? İlk önce qəlbini an.

Qəbra nə fərqi vardır, yoxsul bu, yoxsa sultan?
Dərhal düşün nəsən sən? Ta olmayınca peşman.

Canan şərabın içdik bizlər əzəl günündə,
Cananla ilk gündən, bağlandı əhdü-peyman.

Hər söz ki söylədin sən, Haqdandı, haqqı söylər,
Heç şübhə yox, Nəsimi, Tanrı bilir ki, haqsan.

¹ Tövhid və Surət aləmləri İrfanda Tanrıya və ideyalara (surətlərə) məxsus
aləmlərdir. Tövhid həm də Vəhdət-i vücuda işarə edir, yəni insan Tanrıdan ayrı
deyil, onun özüdür.

۱۶

ای سər zəfət kəh رویش کس نمی‌بیند پخواب
در تب است از تاپش خورشید رویت آفتاب

عالی از سور تجلی کرد سوراتی رخست
گرچه زفت چون شب قدر است و رویت ماهاب

آنکه پیش خط و خالت چون ملک در سجدə نیست
هست ایلسی که هست از تار جیرمان در علاداب

با دم چانبر و روت انفاس عیسی بسته نطق
پیش تاب زلف و رویت گشته مریم رشته تاب^۱

قبله‌ی تحقیق من کوئی تو و وسلت حیات
جفت جاوید من و روی تو و لعلت شراب

طره‌ی طرائز زلفت سوره‌ی رحمان عرش
غمزه‌ی غماز عینت معنی املالکتاب^۱

هر که را غیر از تو باشد آرزویی در جهان
تشاه‌ای باشد که جوید آب حیوان در سراب

کی کند میل نیم و نعمت و منی کسی
کز ابت نوشیده باشد شربت ناز و عناب

چون وجود غیر منوعست شرکت متفقیست
با جمال خوش باشد حسن رویت و خطاب

از رئنست سور تجلی دیده اکtron چون شدید
از لایت جز "لن تراوی" ^{۱۱} کی بود او را جوab

می کند شرح "الم نشرح" ^{۱۲} سیمی از رخت
ای رخت "انا فتحنا" از تو شد این فتح باب

On birinci qəzəlin sətri tərcüməsi

- 1- Sənin üzünü yuxuda da heç kim görə bilmir. Sənin günəş kimi parlayan üzündən günəşin vücudu tab edərək yanır.
- 2- Baxmayaraq ki, zülfün Qadr gecəsi və üzün ay kimidir, Tanrıının nurundan üzün günəş kimi parlayır.
- 3- Sənin üzündəki xət (narın tük) və xala mələklər kimi səcdə etməyən yalnız şeytandır ki, cəhənnəm odundan əzabdadır.
- 4- İsanın nitqi sənin canverici nəfəsindən açıldı və Məryəm sənin üzünü və saçının qırımlarını görüb, ip əyirən qadına döndü.
- 5- Mənim axtarış qibləm sənin köyündür. Sənin vüsalın hayatımdır. Sənin üzün mənim daimi xəyalımdadır və şərabım dodaqlarındandır.
- 6- Sənin yokkəsən saçların göylərin Rəhman surəsi və gözlərinin qəmzəli işvəsi Quranın anlamıdır.
- 7- Hər kimin səndən başqa bir arzusu var, o, ilgimdə su axtaran bir susuz adama bənzər.
- 8- Sənin dodağından naz və imtiya şərbətini içən nə sərvət, nə nemət, nə də ləzzətlə keflilik həvəsini daşıyar.
- 9- Sən varkən, başqası ola bilməz. Sən öz üzünə qarşı durub özüna xıtabən danışırsan.
- 10- Sənin üzündə parlaq işq görən, dodağından "Məni görə bilməzsən" sözündən başqa nə eşidə bilər? (Dodağın elə incədir ki, gözə görünmür. Musaya Sina dağında Tanrı dedi: "Lən tərəni": "Məni heç vaxt görə bilməzsən".)
- 11- Nəsimi "Ələm nəşrəh" sözünü sənin üzünə baxıb, şərh edir. Sənin üzün "İnna fətəhna" sözüdür və ondan bu qapı mənə açıldı. (Ələm nəşrəh ləkə sadrək: Şərh surəsinin başlangıcıdır. "Sənə ürəyini açıb, genişləndirmədikmi?". İnna fətəhna kə ləkə fəthən mübinən: Fəth surəsinin başlangıcıdır. "Sənə ap-açıq bir qələbə qazandırdıq".)

ON BİRİNCİ QƏZƏL Həzəc bəhri, variant -8

Röyaya da gəlməz gecələr o qara saçlar,
Od tutdu günəş, yoxsa üzün gördümü, ey yar?

Sinamı! o sima? Bu nə saçmaq, nə tacəlla!
Əhya gecəsi zülfərin, ay tək üzün var.

Hər kim sənə baş səcdəyə qoymaz inadından,
İblisdi yəqin, Tanrıının əmrin edir inkar.

Zülfün düşünüb, tor toxuyar Məryəm ipəkdən,
İsa nəfəsindən dil açıb, xalqa çəkər car.

Vəslin mənə məzəhdə, evin qibləm olubdur,
Badə mənə həmdəm, üzün olmuş manə dildar.

Saç baş götürüb ərşə oxur sureyi-Rəhman,
Quranı yozur qaşaların, əsrar açıb, əsrar.

Bədbəxt o susuz ki, su arar səndən uzaqda,
İlgimdə həyat çeşməsi axtarmağa oxşar.

Bircə öpüşün sultan edər yolcu, gədani,
Artıq nə gərək aşiq üçün sərvət ilə var?

Səndən sora kim vardi ki? Sən cümlə cahansan,
Göstər özünü kəndinə, dursun yana ağyar.

İncə dodağın görməyə cəhd etsəm, alınmaz,
Musa görəməz Tanrıını, olmaz ona aşkar.

Cöhrəndən "Ələm nəşrəh"² i öyrəndi Nəsimi,
Ta, "Enna Fətəhna" sözünün təfsirin anları.³

¹ Sina: Tanrıının Musaya tacəlla etdiyi Tur dağının yerləşdiyi çöl

² Ələm nəşrəh ləkə sadrək?: "Sinanı səninçün aqmadiqmı? (Üzərini genişləndirmədikmi?)". Quran. Şərh surası, 1-ci aya.

³ Enna fətəhna ləkə fəthən mübinə: "Səninçün ap-açıq bir zəfər qazandırdıq".

آنکه بىر لوح دلت خطي الهى دانست
بندى عشق الهى شد و شاهى دانست

زلف و رخسار تواش كى رود از ييش نظر
آنکه او نتش سفيدى و سياهي دانست

چشم و ابروی تو را قدر كه داند جز من
قيمت تۈرك كىماندار سياھى دانست

گورچه راز دلم از اشىك عقىقى شد فاش
مئكىر دل سېيە از چەھەرى كاهى دانست

آزىكە مى گەفت كە روی تو به مە ماند
چون نظر كرد به روی تو كىماھى دانست

وصول بار آب حيات است و روانېتىش آن آپ
از ميانش به كىثار آمد و ماهى دانست

تا دلم عابد روی تو شىد اي كېبى حسن
طاغىنى كان بە جىز اين بود مناهى دانست

بجز از كىار غىست هرجە دلم كرد آرا
همه بى حاصلى و عمر تباھى دانست

دهنت عالم غىب است و ميان سېر دوقۇق
اين كىسى را كە تواش ئشت و پناھى دانست

گورچە ماند به رخت لالە ولى توارند
هر گىماھى صىفت مەر گىماھى دانست

واحد مطلقى اما نشوانت ايليس
اين صفت راز دورىسى و دو راهى دانست

تا به رخسار تو شىد چشم نسيي يىنا
عارف حق شىد و از قىقل الهى دانست

On ikinci qazelin sətri tərcüməsi

- 1- Sənin ürəyinin lövhəsində Tanrıının xəttini və yazısını bilən şəxs esq bəndəsi oldu və padışahlıq etdi.
- 2- Gözləri ağı-qaranı seçən bir adamın haçan sənin saçınla üzün gözünün qarşısından gedər?
- 3- Sənin gözlä qaşının qədrini məndən başqa kim bilər? Ordum adımı bilər ki, kaman tutub, ox atan Türk nə deməkdir.
- 4- Ürəyim sırrı yaqt kimi göz yaşından ifşa olsa da, ürəyi qara inkarçı yalnız mənim sari bənizimi gördü və eşqimi ondan sezdi.
- 5- Sənin üzünü aya bənzədən kəs, aya baxıb elə ayı da gör-dü.
- 6- Yarın vüsali həyat suyudur və can bağışlayır. Balıq bunu o dənizin hər yerini üzdü və başa düsdü.
- 7- Sənin Kəbə kimi gözəl üzünə ibadət edəndən sonra ürəyim bundan başqa hər hansı ibadəti pis sandı.
- 8- Sən dərd işindən başqa, ürəyim nə qədər çalışsa da, onu hasilsiz və səmərəzis göründü.
- 9- Sənin ağzın qeyb alamı və belin dəqiq sirdir. Bunu sənin kimi arxası olan birisi yaxşı bilir.
- 10- Lalə sənin üzünə bənzəsə də, hər bitkidi məhəbbət ol-mur.
- 11- Sən mütləq vahidsən (İnsan Tanrıdır), ancaq İblis bunu bilməyib, ikiüzlülük və riya üzündən bunu başa düşə bilmədi.
- 12- Sənin üzünə Nəsiminin gözü açılıb işıqlanandan sonra, o, Haqq aşıqi oldu və bunu Tanrıının fəzlindən (Fəzil həm Fəzlullah Nəimi ola bilər, həm də tanrıının mərhəməti) gəldiyini bildi.

ON İKİNCİ QƏZƏL

Rəməl bəhri, variant -6

Kim üzündə oxudu Tanrı sözün, can buldu,
Kim olub sevgi qulu, aləmə sultan oldu.,

Hər kimin seçsə gözü ağ-qararı, vay halına,
Ağ üzü, qarə saçı görcək işi müşküldü.

Yay qaşın, kiprik oxun qədrini hər qul bilməz,
Hansi düşmən ox atan türkү görüb, qurtuldu?

Qanlı göz yaşım edib eşqimi ifşa hamıya,
Rəqib eylər onu inkar, nə həyasız quldü!

Kim bir an gördü bütöv ay kimi parlaq üzünü,
Bir hilal tek boyu qatləndi, üzüldü, soldu.

Bir balıqdır vurulan, sevgi suyundan doymaz,
Bircə anlıq belə ayrılsa dənizdən, öldü.

Eşqimin qıblasıdır yar üzü, mehrabı qaşı,
Bundan özgə mənə yaddır bütün aləm, çöldü.

Kim ki yar dördi, bəla sevgisi yox qəlbində,
İki dünyani qazansa, yenə də yoxsuldu.

Qeyb dünyasını, sirdir dodağın, incə belin,
Mən üçün dərd votəndir, sənin eşqin yoldu.

Əldə badə, ürəyində qara, al-üz lalə,
Sənə bənzətdi özün, bax necə nadan koldu.

İnsanın Tanrılığın bilmədi mögrur İblis,
Etmədi səcdə, onun ağlına aləm güldü.

Üzünü gördü Nəsimi, dönüb arif oldu,
Tanrıının Fəzli ilə qəlbə dəmadəm doldu.

٢٤
مِنْ عَرْشِهِ وَ قَافُ خَانَهِ مَاسَتْ
كَنْ فَكَانْ عَرْشَ آشْيَانَهِ مَاسَتْ

جَعْدُ مُنْكِبِينَ وَ زَلْفَ وَ جَهَّالَهَ
دَامَ دَلْ عَيْنَ وَ خَالَ وَ دَانَهِي مَاسَتْ

إِيْ فَكُوكَيْ^١ دَمْ اَزْ فَصَوْصَ^٢ مَزَنْ
ذَاتْ حَنْ قَاغْ اَزْ فَسَانَهِي مَاسَتْ

زَآنْ حَرَامَ اَسَتْ بَرْ تَوْ مَيْ خَورَدَنْ
كَيْنَ شَرَابَ اَزْ شَرَابَ خَانَهِي مَاسَتْ

بَيْ نَشَانَ رَهْ بَهْ ذَاتْ حَقْ نَبَرِيْ
آنْ نَشَانَهِ سَوَى نَشَانَهِي مَاسَتْ

كَغْرَ طَلْبَكَارَ ذَاتَ يَزْدَانِي
وَجَهَ بَيْ عَذْرَ وَ بَيْ بَهَانَهِي مَاسَتْ

آنْجَهَ اَشْيَا وَجْوَدَ اَزْ اوْ دَارَدَ
گَوَهَرَ بَحْرَ بَيْكَرَانَهِي مَاسَتْ

نَامَ صَوْفَى مَبَرَ كَهْ آنَ دَلْبَرَ
فَارَغَ اَزْ رَيْشَ اوْ شَانَهِي مَاسَتْ

آنْشَ شَرَكَسَوزَ وَ كَفَرَ وَ گَلَازَ
نَارَ تَوْجِيدَ يَكَ زَيَانَهِي مَاسَتْ

تَنَهَ نَرَنَاهِي مَا لَفَ بَ نَيَّسَتْ
مَسَتْ عَشْقِيمَ وَ اَيْنَ تَرَانَهِي مَاسَتْ

چُونْ نَسِيْمِيْ هَمَهْ جَهَانَ اَمْرُوزَ
سَرَخُوشَ اَزْ يَادَهْ شَباَنَهِي مَاسَتْ

On üçüncü qəzəlin sətri tərcüməsi

1- Haqq quşuyuq və Qaf dağı evimizdir. "Ol" dedi ("Kun-fiyəkun" sözü Quranda bir neçə dəfə gəlib, yəni Tanrı "ol" dedi və oldu), göylər yuvamız oldu.

2- Qara saç, onun qırımı və Tanrıının üzü, göz və xal isə bizim dənimiz və tələmiz oldu.

3- Ey Fukuki, Füsusdan danışma (Mövlana ilə birlikdə Konya şəhərində yaşayan fəlsəfəci arif Sədrəddin Qunəvinin "Fukuk-ul-füsüs" əsərinə işarə edir. Dolayısı ilə demək istəyik ki, ey fəlsəfəçi, fəlsəfi arqumentlərdən bizim yanımızda danışmağa gərək yoxdur). Tanrıının zatının bizim dediyimiz əfsanələrə ehtiyacı yoxdur.

4- Sənə buna görə şərab haramdır ki, bu şərab bizim məyxanəmizdəndir (Mövlana dəfələrlə bu termini işlədir: "Bu şərab bizim içimizdəndir. Kənardan olan şərab haramdır").

5- Nişansız, Tanrıya yol tapmaq olmaz. O nişan bizim nişanımızdır.

6- Tanrıının üzünü görmək istəyirsənsə, bizim bəhanəsiz və saf üzümüzü gör.

7- Bütün əşyalar bizim sonsuz dənizimizin incisindən yanarıb.

8- Sufinin adını çəkmə. Bizim sevgilimizin onun saqqalına və bizim darağımıza ehtiyacı yoxdur.

9- Bizim vəhdət (birlik ideyası, Tanrı ilə insan birdir) odu-muz şirk və kürfrü yandırır.

10- Bizi vəcdə gətirən avazlar sözlərdən ibarət deyil. Biz sevgidən keşfənməmişik və bu bizim avazımızdır.

11- Bugün bütün dünya Nəsimi kimi bizim gecə içdiyimiz şərabımızdan keflidir.

ON ÜÇÜNCÜ QƏZƏL

Rəməl bəhri, variant -6

Qaf dağında yuva salmış, ucalan Simurğam,
"Ol" dedi, göy vətənim oldu, məhəbbət dünyam.

Tələ zülfündə xalı dən kimi, can bir ac quş,
Onda var Tanrı üzü, mən qaragün, mən bir xam.

Tanrıının dərkinə, ey can, nə gərək fəlsəfəyə?
İşə əsla yaramaz öylə xurafat, övham.

Bu şərab başqa şərabdır, içimizdən qaynar,
Bizə içmək halal olmuş, sənə olmuşsa haram.

Bizda var Tanrı nişanı, bizə uy, bizdən sor,
O nişan olmasa səndə, bu yola yoxdu davam.

Tanrıının güzgüsüdür doğru bir aşiq ürəyi,
Görmək istərsən əgər Tanrı, buyur, eylə salam.

Dal bu sonsuz dənizin diblərino, inci ara,
Hansı bir inci ki, ondan törəmiş dünya tamam.

Erəməz Tanrıya sufi o uzun saqqalla,
Saf ürək lazım, əzizim, ala haqqdan ilham.

Küfr ilə şirk yaxıb, məhv elədi vəhdət odu,
Gözün aç Tanrıni gör, Haqqı düşün, olma avam.

Tut sözün canını, mənasını, at hərfləri,
Sirrdir, musiqidir, mahnidir, baxsan bu kəlam.

Ey Nəsimi, şərabından olub aləm sərxoş,
Nəsnələr cümlə durub rəqsə, tutublar bayram.

On dördüncü qəzəlin sətri tərcüməsi

٤٧

امشب از روی تو مجلس را خسایی دیگر است
دیده‌ها را نور و دل‌ها را صفائی دیگر است

شرم از روی تو می‌آید بشر گفتن تو را
جز خدا کفر است اگر گویم خدایی دیگر است

تا نهادم از سر در بیوزه^۱ در کویت قدم
هر زمان از فصل حق ما را عطاکن دیگر است

گرچه هست آب و هوای روضان طلیف
جنت آباد سر کوی تو جانی دیگر است

هر کسی در سر هوای دارد از مهرت ولی
در سرماز آتش عشقت هوابی دیگر است

نیست این دل قابل تیمار و درمان ای طلیب
دود بیمار محبت را دوایی دیگر است

بر در سلطان گندما هستند بسیاری ولی
بر در آن حضرت این مغلق گندانی دیگر است

خانه‌ی مردم زبس کر آب چشم شد خراب
هر نفس با آب چشم ماهرلای دیگر است

چشم مستش گفت من هستم بلای جان خلق
گفتش ابرو غمزه‌اش گفت آن بلای دیگر است

گرچه دارند از گل رویت نوابی هر کسی
بلل جان نسیمی را نوابی دیگر است

- 1- Bu gecə sənin üzündən məclisin başqa səfəsi, gözlərin başqa işığı və ürəklərin başqa səfəsi var.
- 2- Sənin üzünü görüb utanıram sənə bəşər deyim və əgər səni başqa bir Tanrı adlandırsam, küfr olar.
- 3- O gündən ki sənin köyüna dilənci kimi ayaq basdım, hər zaman Tanrının mərhəmətindən hədiyyələr və bağışlamalar əldə edirəm.
- 4- Cənnətin ab-havası yumşaq və ürək oxşayan ola bilər, ancaq sənin gözəl köyünün başqa ab-havası vardır.
- 5- Hər kəsin beynində sənin məhəbbətindən bir həvəs var, lakin eşqin odundan mənim başımda olan həvəs başqdır.
- 6- Ey həkim, bu ürək müalicə olunası deyil. Məhəbbət xəstəsinə başqa dərman gərəkdir.
- 7- Sultanın qapısında çoxlu diləncilər olar, ancaq sənin qapında olan mən müflis, başqa bir gədayam.
- 8- Xalqın evi gözümdən o qədər axan seldən xarab oldu ki, hər gün bu göz yaşı ilə bir macəra yaşayıram.
- 9- Xumar gözləri dedi ki, mən xalqın xalının bələsiyam. Dedim, bəs qaşları və qaş oynatmaqları necə? Dedi, onlar başqa bir bələdir.
- 10- Hamının sənin gül kimi üzündən bir bəhrəsi var, ancaq Nəsiminin bəhrəsi tamamilə başqdır.

ON DÖRDÜNCÜ QƏZƏL

Rəməl bəhri, variant -6

Evimizdə bu gecə başqa işiq var səndən,
Göz nurun, qəlb səfasın alır, ey yar, səndən.

“Başqa bir Tanrıdı” söylərsəm, olur azğınlıq,
Desəm “insəndi”, xətadır, edirəm ar səndən.

Tanrının Fəzlini gördüm sənə üz tutduqca,
Bir gədayəm, mənə hər ləhzə gəlir var səndən.

Yeydi cənnət bağı, ancaq ki, sənin bağçanda,
Başqa bir sülhü -səfa var ki, verir bar səndən.

Hər kəsin bir yarın eşqində başında havası,
Məndə “son” firtınası, gəl məni qurtar səndən.

Ey həkim, boş yerə dərdimlə durub uğraşma,
Sevginin xəstəsiyəm, gəlməyəcək kar səndən.

Üz tutar padışahın qəsrinə çoxsaylı gəda,
Amma mən başqa gədayəm, umar ilqar səndən.

Göz yaşım sel tək axıb, xalq evini məhv etdi,
Dünyada qalmadı sağ bircə də divar, səndən.

Dəli oldum qaşına, yaxşı ki üz gizlətdin,
Gəlmədi şükər ola ki, başqa bələlər səndən.

Bağda hər bülbülə baxsan, oxuyar bir mahnı,
Bax, Nəsimi oxuyur başqa bir əsrar səndən.

یارب چه شد آن دلبر عیاره‌ی ما را
کازرد به هجران دل صد پاره‌ی ما را

بر اوج سعادت تو نگهدار خدا را
از نقص زوال آن مه سیاره‌ی ما را

با تیغ جفا دست فرقش بگشاید
هر دم جنگر خسته‌ی خونخواره‌ی ما را

دارم امیدی به ره لطف الهی
کاید به سر این بخت سیه کاره‌ی ما را

در عالم تحقیق چونظاره‌ی من اوست
من ناظرم او منتظر نظاره‌ی ما را

در گوش لب او به نهانی که رسانند
حال دل سرگشته آوازه‌ی ما را

جز وصل رخ دوست در این دور نسیمی
چاره که کند این دل بیچاره‌ی ما را

On beşinci qəzəlin sətri tərcüməsi

- 1- Tanrım, o adamaldadan sevgilimiz necə oldu? Bizim yüz tikə olmuş ürəyimizi incitdi.
- 2- Yarəb, o seyr edən bütöv ayımızı hilal olub, zavala uğramadan sən saxla.
- 3- Cəfa qılıncı ilə hər an onun ayrılığı bizim qanla dolmuş ciyərimizi parça-parça edir.
- 4- Tanrıının mərhəmət yoluna ümidişimiz var. Ümid edirik ki, bəxtimizin qaralığı sona çatacaq.
- 5- Bizim avarə ürəyimizin əhvalını onun dodağına kim gizləcək deyəcək?
- 6- Axtarış dünyasında, mənim gözümün önündə o durur. Mən baxdığım yalnız onun üzüdür.
- 7- Ey Nəsimi, bu dövrə, bizim çarəsiz ürəyimizin çarəsini yar üzündən başqa kim edəcək?

ON BEŞİNCİ QƏZƏL Müzare bəhri, variant-1

Yarəb, nə gəldi, sevgili dildarə gəlmədi,
Hicranla etdi qəlbimi yüz parə, gəlmədi.

Qoyma hilalə dönsün o parlaq, bütöv Ayı,
Qoydu məni fələk kimi avarə, gəlmədi.

“Qan içrədir ciyər”, dedi, yalvardı, sızladi.
Ağzin açıb, qan ağladı hər yarə, gəlmədi.

Saqqlal-saçım ağardı, qara bəxt ağarmadı,
Nə bir ümüd buraxdı, nə bir çarə, gəlmədi.

Gizlincə söyle gül dodağın görsən, ey Səba,
Vədin unutdumu? Nə gəlib yarə, gəlmədi?

Durmuş gözüm önündə hər an dilbərin üzü,
Ömrüm tükəndi, oldu gözüm qara gəlmədi.

Səbr et, Nəsimi, çarə fəqət yar vəslidir,
Yardan gileyənib, demə əgyarə, gəlmədi.

زلف تو شب قدر من و دُخْ مه عید است
وز حسن تو آندیشه ادراک بید است

ابروی تو هر یک مه عید است از آنرو
در عالم از ابروی تو پیوسته دو عید است

تا روی تو را دیده ام ای سرو گل اندام
روزمه همه چون طالع و بخت تو سید است

هر گز نفی در دو جهان شاد مبادا
آن دل که ز درد تو به درمان نرسیده است

رخصت ندهد عقل اگر خوانست انسان
انسان خدا روی بدین سان که شنیده است

دانی که ز عالم برد ایمان به سلامت
آن دل که به فکر سر زلفت گرویده است

خالی نبود تا ابد از نور تجلی
آنرا که به رخسار تو بینا شده دیده است

تاقبله عشق تو از روی تو شد فاش
چون طاق دو ابروی تو محراب خسیده است

تا وصف رخت در قلم آورد نسیمی
خط بر ورق حسن رخ ماہ کشیده است

On altinci qəzəlin sətri tərcüməsi

- 1- Sənin saçın mənim Qadr gecəm, üzün bayram ayıdır. İnsan beyni sənin gözəlliyyinin həddini dərk edə bilməz.
- 2- Sənin hər bir qaşın bir ayparadır, ona görə aləmdə iki bayram var.
- 3- Ey gül kimi bədəni olan sərv, sənin üzünü görəndən bəri günüm sənin taleyin kimi xoşbəxtliklə keçir.
- 4- Sənin dərdinlə dərman olunmayan könlü heç zaman şad olmasın.
- 5- Səni insan adlandırsam, ağıl bunu qəbul etməz. Hansı aqıl Tanrıüzünü insan üzü görməyib ki?
- 6- Yalnız sənin zülfünün küfrünə tapınan adam ömrünün sonuna kimi imanını qoruya bilər.
- 7- Gözü sənin üzünə açılan adamsonsuzluğa kimi Tanrı işiğindən bəhrəlonər.
- 8- Sənin üzündən, aşıqların qibləsinin nə olduğu ifşa olundu. Sənin qaşların mehrab (məsciddə imamın namaz qıldıığı xüsusi yer) kimi ayrıdır.
- 9- Sənin üzünün vəsfini edərkən, Nəsimi ayın gözəlliyi üstünə xətt çəkdi.

ON ALTINCI QƏZƏL

Rəməl bəhri, variant-6

Saçın Əhya gecəsi, ay tək üzün bayramdır,
Sənə dərk etməyə insan usu¹ kütdür, xamdır.

İki qaş ayparadır, parladı bayram gecəsi,
“İki bayram” o iki qaşın üçün eyhamdır².

Baş göyo qaldıralı, seyrə günəş tək çıxalı,
Taleyin tək günüm ağ, nəşəsi kamil, tamdır.

Doğru bir aşiqə yar dərdi bütün dərmandır,
Yar verən ağu şərab, ağrısı ləzzət, kamdır.

Sənə insan deməyə qiymadı ağlım, dərkim,
Səndə var Tanrı üzü, bilməyən insan xamdır.

Saçının küfrünə³ uymaq inamın zirvəsidir,
Allah-Allah, bu əsl dindir, əsl İslamdır.

Kim ki baxsa üzünə, gözləri qeybə açılır,
Ona hər ləhzə tacəllə işığı ilhamdır.

Səcdə et, görsən o mehrab kimi öyi qaşı,
Üzü Kəbə, gözü qiblə, saçı bir ehramdır.

Ta Nəsimi üzünün vəsfin edir, ay utanır,
Ay vurulmuş sənə, söylər: “o mənim dünyamdır”.

¹ Us: ağlı

² Sufilərin iki bayramı olur.

³ küfr: pərdə

غرقه دى دريابى عشقىش حال ما داند كه چىست
اين سخن آسونه برساحل كىجا داند كه چىست

حال آن زلف بىرىشان بشىئر از من موسى مو
كىان بىرىشانرا گۈرنار بلا داند كه چىست

عشق جاتان در دەلم گىچىست از اندىشى پيش
كۆزهـ آن كىجى را قىمت خدا داند كه چىست

در ميان جان ما و زلف عنبر بوي دوست
هست اسرارى كه آن باد سپا داند كه چىست

ناوان از چىشم بارم وز لېش جويم شغا
ايچىجن بىمار قىدار آن دوا داند كه چىست

نا ابىد مائىم و روى ساقى و جام شراب
رمز عارف صوفى صاحب صقا داند كه چىست

صوفى خالوت نىشىن از خانقە دارد خىبر
حاصل بىخانە رىند آشىتا داند كه چىست

روى ساقى در مقابل موسى اورنى از چە گەفت
معنى اين دمزل را مىست لۇقا داند كه چىست

آتىجە در حسن تو هىت اوراك حىزىت بىن كىجاست
گىزد بازاروش تواند گىشت تا داند كه چىست

مى كىند قىمت بە صىد جان بوسىسى لەللىش
هر كە اين كالا شناسىد اين بىها داند كه چىست

چون نىسبى هر كە شىد دىۋانى حىسن رۇغش
حلقە ئىنجىر آن زلف دو تا داند كه چىست

On yeddinci qəzəlin sətri tərcüməsi

- 1- Eşqinin dəryasında qorq olan adam bizim halımızı başa düşə bilər. Bu sözü sahildə dinc dayanan adam haradan bilsin?
- 2- O dağıniq saçın əhvalını bircə-bircə məndən soruş. O dağıniq saçı ancaq bəladən dağıniq və pərişan bir adam başa düşər.
- 3- Sevgilinin sevgisi qəlbimdə düşüncədən də artıq bir şeydir. O xəzinənin dəyərini yalnız Tanrı bilər.
- 4- Bizim canımız və yarın ənbər (bir cür ətir) qoxuyan saçları arasında sırlar var ki, onu yalnız Səba yeli bilər.
- 5- Yarın gözü məni ayaqdan saldı. Onun dodağında şəfa və dərman arayıram.
- 6- Dünyanın sonuna kimi bir bizi, bir saqının üzü və bir də şərab. Arisin bu sırrını yalnız ürəyində şəfa olan bir sufi başa düşə bilər (Nəsiminin Mövlana və Hafız Şirazi kimi sufilərə mənfi baxışı varmış).
- 7- Xəlvət həyat yaşayın sufinin ancaq xanəgahdan xəbəri ola bilər. Meyxanadə yaşamağın hasilini və qazancını yalnız rind olan bilər (Rind irfanda mentalitet, qanun və ümumiyyətlə, həyatdan azad birisini deyilir).
- 8- Saqının (Tanrıının) üzü Musanın önünde niyə “Məni görə bilməzsən?” sözünü dedi? Bunun anlamını yalnız Tanrıının üzündən məst olan birisi bilər.
- 9- Zahiri şeyləri dərk edən bir ağıl sənin gözəlliyyinin dəyərini necə başa düşsün? O, sənin bazarında bir xeyli gəzib, bu sırrı öyrənməlidir.
- 10- Bir busəyə qarşı yüz can istəyir. Bunu bazardan və qiymətlərdən başı çıxan birisi dərk edib qəbul edə bilər.
- 11- Nəsimi kimi, hər kəs ki gözəl üzünün dəlisi oldu, bilir ki, o ikiyə ayrılmış saçın zəncirinin nə qədər dəyəri var.

ON YEDDINCİ QƏZƏL

Müzare bəhri, variant-1

Eşq içərə halimi bu dənizdə batan bilər,
Sahildə keflə dincələn insan haçan bilər?

Viranə qəlbimi dağıniq saçdan al xəbər,
Viranənin içində nə varsa, ilan bilər.

Yar sevgisi xəzinədi, qəlbimdə gizlənib,
Tanrı tənq bu sırrə, o sırrı-nihan bilər.

Ənbər qoxan saçında qurub can quşu yuva,
Bir yel bilər bu sırrı fəqət, bir də can bilər.

Oldum o məst gözlərinə xəstə, dərmanın-Biçarə can arar... Dodağında nişan bilər.

Qəlbim arar piyalə ilə saqı hər zaman,
Bu sırrı qəlbə dumdurı piri -Muğan bilər.

Meyxanə hikmətin dəli bir rinddən soruş,
Bu sırrı sufi dərk edə bilməz, yalan bilər.

Musaya Tanrı söylədi ki, “Mən görünməzəm”,
Bu sırrı yar üzün görübən, məst olan bilər.

“Bazari-hüsən” anlamını aşiqə soruş,
Dərk etməz özgəsi, bu busati tukan bilər.

Canan dodağı bir öpüşə yüz can istəyir,
Zərgər bilər qızıl nədi, qədrin o an bilər.

Hər kəs Nəsimi tək dəli olsa camalına,
Saç zəncirin öpüb, onu fəxr ilə şan bilər.

53

خاک باد آن سر که در وی سر سودای تو نیست
دور باد از شادی آن کو پار ھم‌های تو نیست
سر و در بالا کمال راستی دارد و لی
در کمال و حسن و زیانی چو بالای تو نیست
گر چه خورشید اقیاس از شمع رویت می کند
روشن و تابان چو نور صبح سیمای تو نیست
بی نظری در جمال و حسن و لطف و دلبری
سر برآز از جیب یکانی که همانی تو نیست
کی در آن‌دش به چشم اهل نظر چون تو بیا^۱
آنکه او چون خاک ره افتاده در پای تو نیست
آنکه در بند سر و جانبست فکر دین و دل
خودبرست است همت او مرد سودای تو نیست
نیست از اهل بصیرت ز آنکه او را چشم و جان
تا ابد روشن به روی عالم آرای تو نیست
کعبی ارباب تحقیق است رویت ز آن جهت
قبله‌ی تحقیق ما جز روی زیبای تو نیست
کی به ذیل مردوه‌الوقتی تمسک باشدش
هر که راحل الشین زلف من سای تو نیست
در کجی ماند به ابروی تو ماه نو ولی
راستی رامیل ابروی چو طفرای^۲ تو نیست
ای نسیمی چون خدا گفت ان ارضی واسعه^۳
خطله باکو به سا بگنار کین جای تو نیست

- 1- Sənin sevdanın sırrını daşımayan baş torpaq olsa yaxşıdır. Sənin qəminin yoldaşı olmayan adam şənlidən uzaq olsa yaxşıdır.
- 2- Sərvin boyu uca və düzdür, ancaq ucalıq, düzlük və gözəllikdə sənət çata bilməz.
- 3- Günəş sənin parlar üzünü yamsılasa da, Sənin sübhə bənzər üzün kimi parlar deyil.
- 4- Gözəllik, mehbribanlıq və ürək çəkməkdə tayin yoxdur. Tənhalıqdan çıx və gör ki, heç kim sənət tay deyil.
- 5- Ariflər sənin torpağına düşən, torpağına dönen birisini yalnız gözlərinə sürmə edərlər.
- 6- O adam ki can, baş, din və ürəyinin fikrini çəkir, xudpəsənd və özünəvurğundur. O, sənin sevdanın adamı deyil.
- 7- Sənin dünyalar bəzəyən üzün ilə gözləri işıqlanmayan adamın canı və gözü kordur.
- 8- Araşdırınanlar üçün sənin üzün Kəbədir və buna görə biziñ də axardığımız Kəbə sənin üzündür.
- 9- Sənin saçından yapışmayanın “ürvət-ul-vusqa” və “həblul-mətin”i yoxdur. (Ərbəcə hər iki termin “möhökəm ip” deməkdir. Birincisi Bəqərə və Loğman surələrində işlənib və ikincisi İsləm peyğəmbəri Məhəmmədin bir hədисində var.)
- 10- Aypara sənin qaşın kimi ayridir. Ancaq doğrudan da sənin qaşında olan hökmənlilik onda yoxdur.
- 11- Ey Nəsimi, Tanrı deyib: “Ennə ərzı vasiət” (Ənköbütlər surəsi, aya 56: “Mənim Yerim genişdir”). Əslində, dinə görə köç etməyə məcbur olanlara deyir ki, köçün, mənim yaratdığım Yer kürəsi genişdir). Buna görə Bakıya səfər et, bura sənin yerin deyil.

ON SƏKKİZİNCİ QƏZƏL

Müzare bəhri, variant-2

Sevdayə düşməyən baş, toz-torpaq olsa yaxşı,
Dərdinlə dolmayan göz, qan yaşla dolsa yaxşı.

Parlaq ayın camalı, qarşında sönsə eydir¹,
Sərvin boyu yanında qatlansa, solsa yaxşı.

Parlar üzün önungdə, gün zəngidir deyərdim,
O zənginin utancı, zənginsə, bolsa yaxşı.

Yox hüsünə bərabər, axtarmağın nə xeyri?
Zahid buraxsa yeydir, sufi yorulsa yaxşı.

Mehrəb qaşı önungdə, kim səcdə etsə, əhsən,
Yarın ayaq tozundan, göz sürmə bulsa yaxşı.

Can dərdini çəkənlər, din fikrini edənlər,
Məncilliliy² buraxsin, eşqə vurulsa yaxşı.

Yar hüsünü görməyən göz, kordur, ürək səfasız,
Alsa türək səfasın, gözlər durulsa yaxşı.

Cananənin üzündə axtar əsil inancı,
Qaş mehrəb olsa yeydir, üz qiblə olsa yaxşı.

Uçmağa qalxan insan, saçdan gərək yapışsın,
Suç sanmasın, dodaqdan bir qönçə yolsa yaxşı.

Yar qaşına vücudun bənzətdi ay, utanmaz,
Ayparə parə-parə göydə oğulsa, yaxşı.

“Köç!”³, Tanrı əmr edibdir. Dünya geniş, Nəsimi,
Yurd et Bakı diyarın, sağ eydi, solsa yaxşı.

¹ Eydir: iyidir, yaxşıdır

² Məncillilik – yəni, mənəm-mənəmlilik.

39
Sənəti səmixin bədn jام شراب آورده است
Ab گلگون چهرəsi نقش نهاب آورده است

Çəşüm Xonun barəm Mədəm az شوق یاقوت لیش
Həmçinin ساغر در نظر لعل مذاب آورده است

Nər gəs شهلاش در سر فنəhəi dard Uğub
Kır məsi حسین این همه مستی و خواب آورده است

Məjlis əhəl dəl aməb چون رئیش روشن شde است
Çəhon ke زلش در دل شب آفتاب آورده است

Ta bədor چشم مست يار بفروشند به می
Bir dr میخانəne مولانا یکتاب آورده است

Üşçü خوبان زاھد حسəd سالə می گوريد خışbatəst
Xwājə Bīn گز bəhr mən فکر مصواب آورده است

Ai بسا خلوت نشین را بر سر بازار Üşç
Mo گشən آن طəhəri بز بیچ و تاب آورده است

Bərdəyi بز هیز کاران پiarə شəd جاتا یقین
Azmi kən غمəzi مست و خواب آورده است

Āmd az میخانə یپham ke بز می فروش
Bədəh صافی تəz یاقوت تاب آورده است

Şümək əgər واقف نگəşt az سوز جان ما چəra
Ātən ənm در دل و در دپə خواب آورده است

Ai عنان دل ز دستəm رفəه بازا را گز غمت
Cibiro هوشم رفت و جان پا در رکab آورده است

Çəhon به از نظم نسیبی گوهر یکdanə نیست
جوheri بارى چera درخوشاب آورده است

On doqquzuncu qəzəlin sətri tərcüməsi

- 1- Bədəni gümüş kimi ağ saqı şərab camı gətirib. Gül rəngi kimi, yar üzünün rəsmi rəngində bir şərab gətirib
- 2- Yaqut kimi dodağının həvəsindən, qanlı yaş tökən gözüm piyalə kimi ərimiş ləl ilə doludur.
- 3- Yəqin qara gözlərinin başında bir fitnə fikri var ki, gözəllik şərəbi ilə bu qədər məstlik gətirib.
- 4- Ürək əhlinin məclisi bu gecə yarın üzü kimi işıqlıdır, çünkü saçının ortasından gecə gün kimi çölö üz çıxarılmışdır.
- 5- Mövlana (həm Mövlana Rumi, həm də sayğılı bir kişi nəzərdə tutu bilər), yarın məst gözündən şərab almaq üçün, kitabını bazara çıxırıb, satmaq istəyir.
- 6- Qoca zahid deyir ki, gözəllər sevgisi xətadır. Kişiye bax, sanır ki, mənimcün savab gətirib.
- 7- O saçların qırımı bir çox xəlvətdə ibadət edənləri saçın-dan çəkib bazara gətiribdir.
- 8- Zahidlərin pərdəsi cirildi və ifşa oldular. Çox güman ki, bunların hamısı o nazlı qaşın dağırdıcı meyindən baş vermişdir.
- 9- Dünən meyxanadə eşitdim ki, qocaman mey satan saqı yaqtudan da saf olan şərab gətirmişdir.
- 10- Şam bizim dərdimizi bilir, yoxsa niyə ürəyində od, gözündə yuxu var? (Şamın yuxulaması, onun ölməsi deməkdir).
- 11- Qayıt gəl. Ürəyimi artıq tutu bilmirəm. Dözümüm, ağ-lım gedib və canım boğazına yiğilib.
- 12- Nəsiminin nəzmindən gözəl gövhər də ola bilməz. Bilmirəm, niyə zərgər bundan sonra bazara incilər gətirib, sat-maşa çalışır.

ON DOQQUZUNCU QƏZƏL

Həzəc bəhri, variant-2

Gül üzlü saqı gəlmış, nuş et ki, bədə gəldi,
İmanı bədə verdi, şahlıq ibadə' gəldi.

Göz ləllər axıtdı yaqut dodağı görcək,
Can etirafə qalxdı, candan ifadə gəldi.

Kiprik ox etdi, qaş yay, durmuş talançı gözələr,
Məqsəd nədir ki, bədə həddən ziyanə gəldi?

Zülfü qara gecəmdir, üz ay kimi parıldar,
Vəcdə gətirdi qəlbə, eşqə iradə gəldi.

Mövlana şurə gəldi, divan satıb, mey aldı,
Qəməndən usandı, qopdu, şən buldu, şadə gəldi.

“Sücdür, xətadı” söylər zahid, gözəllər eşqi,
Məsciddə tən qıldı, mənbərdə dədə gəldi.

Ancaq ay üzü dilbər seyrə çıxanda şəhərə,
Arif qanadla uçdu, zahid piyadə gəldi.

Bir naz edib, dağırdı, min zahidin büsətin,
Bir mey süzüb dodaqdan, el ağızı dədə gəldi

Meyxanə piri gəldi, saf bədə vədin etdi,
Diz çökdü qəlb öñündə, can safu sadə gəldi.

Şam tək üzüm gülürkən, göz yaş tökür qəməndən,
İnkara qaldı zahid, sufi inadə gəldi.

Səbrim, huşum dağıldı, canım yetib dodağə,
Düşdü xəyalə dilbər, cananə yadə gəldi.

Ard-arda düzdü bir-bir, nəzm incisin Nəsimi,
Vəcd ilə şurə çatdı, kamə, muradə gəldi.

¹Ibad: Əbdilər, qullar.

İyirminci qəzəlin sətri tərcüməsi

54

حیات زنده دلان جز به عشق بازی نیست
ماز عشق به بازی که عشق، بازی نیست

دلا به سوز ز عشقش چو شمع و خوش پگاهاز
که کار عشق به جز سوز و جان گهازی نیست

طهارتی که نسازی به خون دل می دان
که در شریعت صاحب دلان نسازی نیست

مناب روی ز خدمت که بر در محمود
طريق پنداهی قبل به جز ایازی نیست

نمی خورد غم حالم چونین که می بینم
طیب درد مراعزم چاره مسازی نیست

به خون پاک شهیدان عشق خون ریزت
که هر که پیش تو خود را نکشت غازی نیست

به دولت غم عشق رخت نسیبمی را
نظر به سلطنت از روی بی نیازی نیست

1- Ürəkləri diri olanların hayatı sevgidən başqa bir şey deyil. Bu qumarı oynamama, uduzarsan. Eşq hər kəsin oynayacağı bir oyun deyildir.

2- Ey ürək, şam kimi yan və yaxşı alovlan ki, sevginin işi alovlanmaqdən başqa bir şey deyildir.

3- Əgər ürək qanından dəstəmaz almasan, arıfların gözündə namazın qəbul ola bilməz.

4- Xidmətdən boyun qaçırmıa ki, Mahmudun sarayında, yalnız Ayaz kimi bir qulun yolunu, davranışını qəbul edirlər.

5- Belə ki baxıram, mənim halıma acımur. Deyəsən təbibimin mənim dərdimə çərə etmək fikri yoxdur.

6- And olsun pak şəhidlərinin qanına ki, sənin önündə özünü öldürməyən hərbçi deyil.

7- Nəsimi sənin üzünün eşqindən zəngindir və səltənət, şahlıq sərvətinə ehtiyacı yoxdur.

İYİRMİNCİ QƏZƏL

Müzare bəhri, variant-2

Aşıqlarə həyatdır eşq ilə eşqbazlıq,
Xam olma, ehtiyat et, eşqində qıl tarazlıq.

Bu sevgidir və gerçək, həm gül, həm ağla şam tək,
Dərdin verəndə bolluq, şənlik verəndə azlıq.

Sidq ilə dəstəmaz al xalis ürək qanından,
Qan ilə dəstəməzsiz, olmaz vücud namazlıq.

Mahmudə xidmət eylə, alçaq-könül, riyasız,
Əlbəttə ki, bacarmaz hər kirli qıl Ayazlıq¹.

Dərdim çəkən deyil yar, halim soruşmaz oldu,
Qiymaz mənə təbibim, sağlamlıq ilə sazlıq.

Olmaz şəhid ki hər kim, ölməzsə yar önündə,
Qorxaq qazanmaz əsla, fəxr ilə sərfərazlıq².

Eşqin nəhəngisən sən, dəryanı sev, Nəsimi,
Var-sərvəti cahanın bir göldü, bir dayazlıq.

١٤٠ ساقى سېيىن بىر آمد باهە مى باید كشىد
حروف زندى بر سر سجادة مى باید كشىد
روى نسابىد چو در آئىنه باشد نقش زنگ
صورت آئىنه دل ساده مى باید كشىد
نانز ابروي كماندارش به جان اى دل بکشن
كىن كىمان را عاشق افتاده مى باید كشىد
بر سرم روزى وصالش گفت خواهم پانهاد
منت پايش به جان تنهاده مى باید كشىد
هر چو از بار آيد اى دل تا كه جان داري چورىشىع
بر سرم عهدش به جان استاده مى باید كشىد
در غم روپىش ز چشم خون فشان هر دم مرا
ماجرى انسك مردم زاده مى باید كشىد
مى كشىد دل زنفلش سر ز من يېچىد و گفت
هر دو عالم را بهايش داده مى باید كشىد
نا خجالت ها كشىد سرو از قد خود در چمن
صورت آن قامت آزاده مى باید كشىد
دور قلاشى و زندى آمد اى دل جام مى
از لب ساقى چىن آماده مى باید كشىد
حاصل سجادة راى زند صاحبىل بىگى
كان نمل آمد چرا يېجاده مى باید كشىد
اي نسيمى چون زمان مستى و جام مى است
با حريفان موحد باهە مى باید كشىد

¹ Sultan Mahmud Qəzənəvi ilə onun qulu Ayazın dostluğuna işarədir.

² Sərfərazlıq: Başucalıq.

İyirmi birinci qəzəlin sətri tərcüməsi

- 1- Gümüş kimi ağ bədəni olan saqı gəldi. İndi bədən içmək gərək. Rindlik (mentalitet və şəriət qanunlarına laqeyd olan aşılırlar rind deyilir) qələmi ilə səcdə üstünlə bir xətt çəkmək gərək (Nəsimi türk dilindəki şeirlərində bir neçə yerdə deyir, rind kimi səccadəni satıb, şərab almaq gərək).
- 2- Paslı güzgü üzü düzgün göstərməz. Ürək aynasının üzü saf olmalıdır.
- 3- Onun kaman kimi qaşlarının nazını çək. Onun nazını yixılmış bir aşiq çəkməlidir.
- 4- Vüsəl dedi ki, bir gün ayağımı başına qoyacağam (sənə çatağacam). Onun ayağının minnətini çəkməzdən əvvəl vüsələna çatmaq gərəkdir.
- 5- Ey ürək, yerdən nə bəla gəlsə, bir şam kimi ömrün bitənə qədər ayaq üstə dayanıb çəkməlisən.
- 6- Üzünün qəmindən hər an qan ağlayan gözümüzün bəbəyininin bir macərası var.
- 7- Ürəyimi saçından çəkirdim. Başını çevirib dedi, olmaz. İki dünyani verib, ürəyini geri al.
- 8- Yarın uzun boyunun şəkilini çəkmək gərəkdir ki, uzun sərv öz boyundan xəcalət çəksin.
- 9- Rindlik və ayyaşlıq dövrü gəldi, ey ürəyim. Saqının doğadındakı meyi içmək gərəkdir.
- 10- Səccadə gəzdirməyin nə hasili var? Ey arif ürək, de ki, ləl mədəni gəlib, kəhrəbaya nə lüzum var?
- 11- Ey Nəsimi, yekdil dostlar ilə bədən iç, indi məstanəlik və mey camını ələ götürmək zamanıdır.

İYİRMİ BİRİNCİ QƏZƏL

Rəməl bəhri, variant -2

Bir ayuzlü saqı gəlmış, söylə, durma, bədə ver,
Yoxsa pul, təsbeh girov qoy, möhrü sat, səccadə ver.

Paslı güzgü doğru göstərməz camalın dilbərin,
Qəlbini saf qıl, verirsən qəlbə yara, sada ver.

Yay qaşın, kiprik oxun tut, ovçu tək çək nazını,
Səhrəni Məcnuna tapşır, qazmanı Fərhadə ver.

Gəlməyin vəd eyləmiş, ey qəmli aşiq, hazır ol,
Badəni çək başə, qurbanlıq deyib can bədə ver.

Yar öündə şəm kimi tək bir ayaq üstündə dur,
Sübə tək həm gül, həm ağla, canını azadə ver.

Oldu viran göz yaşından, odlu ahımdan cahan,
Gəl mənim divanə halim gör, qulaq fəryadə ver.

Söylədim, al canımı, qaytar saçından qəlbimi,
Söylədi, get, ey gəda, röyadə al, röydə ver.

Ey uzun boyulum, mələk üzlüm, əzizim, dilbərim,
Dur ayaq üstə, xəcalət sərv ilə şümsadə ver.

Rindlik, azadəlik dövrəni gəlmış, bədə tök,
Məscidi tapşır fəqiha, məktəbi ustادə ver.

Zahid, etmə tənələr arıfların əhvalına,
Gəldi yaqt mədəni, sən fikri muncuq-zadə var.

Ey Nəsimi, gəldi mey dövrü, piyalə dövrəni,
Söylə, yoldaşlar yiğilsin, söylə, saqı, bədə ver.

İyirmi ikinci qəzəlin sətri tərcüməsi

139

جان بے لب تا نرسید از تو به کامی نرسید
تا شند دل بے جفا خون به مقامی نرسید
آنکه از دست غم خون چیگر نوش نکرد
از کف ساقی مقصود به کامی نرسید

کی شود محروم اسرار تجلی رخت
چون کلیم از لب آنکو به کلامی نرسید
نیست از اهل سلامت به یقین آن محروم
کز لب سَلَّمَ اللَّهُ بِسْ لَامی نرسید

دور خوبی به جهان گرچه بسی آندورفت
به جز از دور ج حالت به دوامی نرسید

آتش غم که نصیب من دلسوخته بود
مئت از فضل الهی که به خامی نرسید
دل من رفت به زلف تو به چورش نمَّ مان
کین چینین صید هوادار به دامی نرسید

شب هجران تو روزی به سر آید بر من
کی شی صبح برآمد که به شامی نرسید
نا ز بند سر زلت گرهی باز شند
بوی جان در همه عالم به مشامی نرسید
برو ای زاهد از این زهد ریانی بگذر
کانکه نگاشت ز ناموس به نامی نرسید

تا نشد چشم نسیمی ز غمث لولو بار
گوهر نظم سرشکش به نظامی نرسید.

- 1- Can dodağıma çatmayınca, səndən kam ala bilmədi. Ürek cəfa ilə qana dolmayınca, məqama, dəyərə minmədi.
- 2- Qəminin əlindən ciyərin qanını içməyən birisi, sevgili saqı əlindən kam şərabını içmədi.
- 3- Musa kimi sənin dodağından kəlama çatmayan birisi, işıqlıq sırrına məhrəm ola bilməz (Musa Tur dağında işıq gördü və Tanrı o odun, işığın içindən Musa ilə danişdi).
- 4- Sənin dodağından "Səlləmet-əllah" ("Tanrı qorusun") sözünü eşitməkdən məhrum olan kəs, salamət əhli olmadı.
- 5- Yaxşılıq dövrəni dünyaya çox gəlib, çox getdi. Ancaq heç biri sənin üzünün yaxşılığı kimi davamlı olmadı.
- 6- Qəmin odu mənim kimi yanmışa qismət oldu və çox şü-kür Tanrıının fəzlinə ki, bir xam adama çatmadı.
- 7- Ürəyim quş kimi sənin saçına qondu. Onu qovma. Belə bir həvəslə quş bir daha tuzağa düşməz.
- 8- Sənin ayrılıq gecən də bir gün bitər. Hansı səhər gəldi ki, axşama çatmadı?!
- 9- Sənin saçından bir qırırm açılmayınca, dünyada can qoxusu kimsənin burnuna dəymədi.
- 10- Ey zahid, get və bu riyalı taətdən əl çek. Namusdan keçməyən birisi ada-sana çatmaz.
- 11- Nə qədər ki Nəsiminin gözü yaşdan inci düzəmdə, onun baş qaldırıran şerinin nəzm-nizamı yox idi.

İYİRMİ İKİNCİ QƏZƏL

Müzare bəhri, variant-2

Can çıxmayıncı məndən, cananla kamə çatmaz,
Ta düşməyiñ ayaqdan, yüksək məqamə çatmaz.

Qan olmayıncı bağrim, dərmanla kəsməz ağrim,
Çat-çat susuz dodaqlar olsəm də camə çatmaz.

Dinməzsə yar dodağı, sirlər açıqlamazsa,
Sina təcəlli etməz, Musa kələmə çatmaz.

Canan məhəbbət etməz, can məhrəm olmayıncı,
Bir baş səlamət olmaz, bir can salamə çatmaz.

Cox yaxşı dövr golmiş-getmiş cahana, ancaq,
Heç yaxşılıq üzün tək artıb, davamə çatmaz.

Cox şürk, eşq dərdim hər axmağa yoluxmaz,
Yaxdı məni·və lakin, bu od o xamə çatmaz.

Qəlbim quşu könlüllü zülfün tuzağın istər,
Cox vəhşi quş var, ancaq əsla bu ramə çatmaz.

Əlbət bitər bu hicran, bu ayrılıq, bu dövran,
Hansi səhər doğub ki, axırda şamə çatmaz.

Açıdı hörück saçından, can ətri saçdı, bu ətr,
Hansi evə yetişməz, bax, hansı damə çatmaz?

Zahid, burax riyani, namus deyib dayanma,
Aşıq günah da etsə, sən tək haramə çatmaz.

Qoy göz yaşım tökülsün, düzsün səninçün inci,
Yoxsa Nəsimi şeri, nəzmü-nizamə çatmaz.

72

مرا د آش خم عاشق آزمان انداخت
که حسن روی تو آشوب در جهان انداخت

بئر غمزه چو چىمىت مرا بىزد گەنم
کە شەترى ئظرى بى من از كەمان انداخت

چۈزۈلەت اگرچە بىر آش مرا رۇخت بېشىلاند
مەلىپت چو سخن در هەمە دەھان انداخت

سەھىز دامن زەلغىت ھوا غىبار گۈرفت
نىسيم صىحى در آفاق بوي جان انداخت

صەدىق بى شىكىر دەھاشىڭ كەناد لېپ ز آنرو
ـ حاب دانىيلى ئۆزۈلۈش در دەھان انداخت

كىسى كە نىسبت رۇبىت بە مەھى و مەمى كىرد
شىخىل شەد از تو نظر چون بىر آسمان انداخت

بىر آسمان قبول تو سىرور آنكس شىد
كە هەمچو بىر دە سەر خود بىر آسمان انداخت

چىنин كە حسن رۇخت لاپىزا و لم بىزىل است
نظر ز روی تو چون يىك نظر توان انداخت

بېجز و لا بېجزى حىكىم قابىل نىست
مەگىر دەھان تو او را در اين گەمان انداخت

بىگىردى لەعل تو مى گىشت عقل چون بىر گەڭار
سىد بىت نەطەھى موهوم در مەيان انداخت

اگرچە كىشى تى بشكىند چە باكى آنرا
كە باد شىرەطى فضل تو بىر كەمان انداخت

بىرس حال نىسيمى ز روى لطف و بىن
كە خىسە را بىدو سوادا چە تانوان انداخت

İyirmi üçüncü qəzəlin sətri tərcüməsi

- 1- Məni eşqin qəmi o zaman oda atdı ki, sənin gözəlliyyin dünyani qarışdırı.
- 2- Qaşın məni oxla vuranda dedim, Müştəri (Yupiter) kamani ilə mənə qiyqacı baxdı.
- 3- Məni üzün, zülfün kimi od üstüne oturtdu və dodağın söz kimi bütün dildən dila saldı.
- 4- Səhər sənin saçının ətəyindən bir toz qopdu və bütün dünyani can ətri ilə doldurdu.
- 5- Sədəf şürk üçün ağızını açdı. Ona görə bulud bir damcı yağış saldı ağızına və o damcı inci oldu (Qədimdə düşünürmüşlər, yağış daması sədəfin ağızına düşəndə, inciyə çevirilir).
- 6- Sənin üzünü aya, günəşə bənzədən, başını qaldırıb göya baxıb, utandı.
- 7- Sənin qapında o adam sərvər oldu ki, pərdə kimi başını torpağa sürtdü.
- 8- Sənin gözəlliyyin o qədər tükənməz və ölməzdir ki, ondan bir anlıq da olsun göz görmək olmur.
- 9- Alim deyir parçalanmayan zərrə (atom) yoxdur. Olmaya sənin ağızını görüb, bu fikrə goldi.(Sənin ağızin nöqtə kimi kiçik və incadir. Sankı heç açılmır?)
- 10- Ağıl sənin dodağının çevrəsini pərgar kimi gəzirdi. Bəlirsiz bir nöqtə (Nöqtəyi mövhüm: o qədər incə bir nöqtə ki onun varlığı şübhə doğursun) hekayəsini ortaya atdı.
- 11- Bədən gəmisi sinsa, qorxmaram, onu sənin fəzlin və məhəbbətinin yeli sahilə çatdırır.
- 12- Nəsiminin halını məhəbbətlə soruş və gör bu xəstə necə gücsüz düşüb.

İYİRMİ ÜÇÜNCÜ QƏZƏL Həzəc bəhri, variant-1

Tutubdur aləmi hüsün, məni eşqin qəmi yaxdı,
Məni yalnız deyil, eşqin qəmi bir aləmi yaxdı.

Kaman tək qaşların dartdı, ox etdi kirpiyin atdı,
Qəzəblə qiyqacı baxdı, qoşun qırdı, gəmi yaxdı.

Məni dildən-dilə salmış o saçımı yoxsa oddurmu?
Oturdu Həvvaya od vurdur, durdu Adəmi yaxdı.

Səhər verdi yelə zülfün, gətirdi min dilə zülfün,
Səba can ətrini aldı, edib şənlik, qəmi yaxdı.

Sədəf ağızın açıb şürkə, bulud bir damcı bəxş etdi,
O damcı oldu inci, ruzisiz naməhrəmi yaxdı.

Üzün bənzətdilər aya, həya etməzmilər səndən?
Günəş baş qaldırıb erkən, o miskin görkəmi yaxdı.

Odur sərvər ki yar buldu, şahı gördü, şəhid oldu,
Vücudunda nə vardırsa, quru yaxdı, nəmi yaxdı.

Olurmu heç bir an çəkmək nəzər ölməz gözəllikdən?
Bu pərvanə nə divanə! Bir ah çəkdi, şəmi yaxdı.

Dədəq bir nöqtədir sandım, açılmaz "hə"- deyə andım,
Açıldı alimi yıxdı, yumanda sorsomı yaxdı.

O nöqtə çevrəsin tutdu, ağıl pərgar kimi gəzdi,
O nöqtə nitqimi tutdu, o çevrə çevrəmi yaxdı.

Gəmim qərq etdi dəryadə, canım qurtardı yar eşqi,
O tufan süstü məhv etdi, o tufan möhkəmi yaxdı.

Təbibim dərdimi anmaz, Nəsiminin halın sormaz,
Görüb xəstə canım, dərmanı atdı, mərhəmi yaxdı.

ای دل بلا بکش که دلت میتلای اوست
خشنود شو بدانچه مراد و رضای اوست

تن در جفای او نیه و از غم مدار غم
کین غصه و چفا همه عین و فای اوست

قدر قضا چه داند تاضی هر قضا
آهن دلی که قابل قدر و قضای اوست

دنیا و دین برای وصالش دهم ز جان
ز آنرو که چمله دل ز صلاح از برای اوست

ذنوی نیشود اگر کش جان فدا کنم
چون جان بود مراصد ازین جان فناي اوست

چندین بلاز قامت و بالای پر بلash
گر می رسد به من بکشم چون بلای اوست

راهم نسای ای دل اگر رهبری مرا
تا بگذرم از آنکه نه میل و هوای اوست

پر گیره گردد دامن مردی اگر رسم
جان را؛ ها دهم که دلم بی؛ های اوست

ای خم دگر به سوی نسیمی گذر مکن
کین حجره های جان و داشن خاص جای اوست

İyirmi dördüncü qəzəlin sətri tərcüməsi

1- Ürəyim, bəlasını çək ki, ona bağlandıñ. Onun istəyi və kamı nədirse, ona razi ol.

2- Qəmdən qəm eləmə və onun cəfəsinə təslim ol. Bu qəm və kədər dərin mənada onun vəfasının özüdür.

3- Tanrıñın qəza-qədərini yargılayan daş ürəklinin pərdə arxasından xəbəri yoxdur. Buna görə onun özü hər bir hadisə və əzabə layiqdir.

4- Canla dünyani ona qovuşmaq üçün ürəyi fəda edərəm. Ona görə ki, doğrudan da ürək onun üçün yaranıb.

5- Canımı ona qurban etsəm, günah deyil. Məndə can varkən, yüzlərlə can ona qurbandır.

6- O uzunböylüdan nə qədər bəla gəlsə çəkərəm. Çünkü bu bəla, onun bəlasıdır.

7- Ürəyim, mənə bələdçisənsə, elə bir yol göstər ki, onun istəyi və dilayindən qırqağa çıxmayım.

8- Kişiliyin tozuna çatsam, ona canımı verərəm. Canım onun yanında çox ucuzdur.

9- Ey qəm, artıq Nəsimiyə tərəf gəlmə. Onun bütün vücudu yar üçündür və sənə yer yoxdur.

İYİRMİ DÖRDÜNCÜ QƏZƏL

Müzare bəhri, variant-2

Könlüm, şikayət etmə, ey¹ çək yarın bəlasın,
Hər dərdə razılıq ver, axtar onun rızasın.

Qəmdən qəm etmə, ey can, xoş yan odunda, xoş yan,
Arif olub vəfa san, cananənin cəfasın.

Daş qəlb ilə nə anlar zahid qəza-qədərdən?
Yox qədri o qədər ki, şürə eyləsin qəzasın.

Keçdim vüsal yolunda, dindən də, dünyadan da,
Yar məsləhət nə bildi, tutdum onun havasın.

Min can olaydı məndə, min dəfə can verərdim,
Canan qəbul edincə qurbanlığın, fədasın.

Kiprik ox etdi, qaş yay o sərv-boylu dilbər,
Bir qonça tək açıbdır, gördüm könül yarasın.

Yol göstər, ey yazıq qəlb, qalxım göyə, səmaya,
“Amin” deyim, eşitcək cananənin duasın.

Bərk ol, könül, üzülmə, dərmandı yar dərdi,
Yardan alım o dərdi, canla verim bahasın.

Həsr et bütün vücudun cananəyə, Nəsimi,
Ver qəlbinin orasın, ver canının burasın.

۷۴

عشق تو گرفنار تو داند که چه ڈرد است
جانی که ندارد سر این درد نه مرد است
آن دل که نکرد از دو جهان درد تو حاصل
حاصل ز حیات آنچه مراد است نکرد است

از عمر گرامی چه تجمع^۱ بود آنرا
کن خل محب رطب عشق نخوردست

بی درد طلب حلقة صفت بر در مقصود
سر کوفتن مدعيان آهن سرد است

جز روی دلارای تو ای سرو گل اندام
خوار است به چشم من اگرچه همه درد است

حال دل پر آتش ما شمع چه داند
هر چند که با گیری و سوز و رخ زرد است

بو بی که سر زلف تمنای تو دارد
صد نافه میشک خشن رفه پیگرد است

آنرا که نظر بر دل و دین است و سر و جان
در تمرکه^۱ عشق کجا مرد نبرد است

چون دور ابد بی سروپا گشت نسیمی
در دایره چون نقطه از آن واحد و فرد است

¹ Ey: iyi, yaxşı

İyirmi beşinci qəzəlin sətri tərcüməsi

- 1- Sənə bağlanan bilər ki, sənin dərdin nədir. Sənin dərdini çəkməyən adam kişi deyil.
- 2- Çalışıb iki dünyadan, sənin dərdini qazanmayan ürək, amma həyatda məqsədə çatmayıb.
- 3- Məhəbbət xurmasından dadmayan kəs əziz ömründən nə qazana bılıb?
- 4- Yarın qapısından halqa kimi umacaqsız yapış. İddiaçıları burax başlarını qayıya çırpınır (yardan heç nə tələb etmə və onun istəyinə razi ol).
- 5- Sənin üzündən başqa nəyi görsəm, tikan kimi gözümə batır.
- 6- Baxmayaraq ki şamın üzü sarı, gözləri yaşıla doludur, o mənim halımı başa düşə bilməz.
- 7- Sənin saçının ətrinin yanında müşk tozdan başqa bir şey deyil.
- 8- Öz canı, ürəyi, dini və başını düşünən insan, eşq meydanda döyüşüçü deyil.
- 9- Nəsimi kainat kimi əl-ayaqsız gəzir. Ona görə bu çevrədə (kainatda), nöqtə kimi tək və fərddir.

İYİRMİ BEŞİNCİ QƏZƏL Müzare bəhri, variant-1

Eşqə düşən bilər nədir əslində eşq işi,
Can verməyən yolunda könüldən, deyil kişi.

Hər kim ki eşq dərdini candan qazanmayıb,
Heç şübsəhiz, zay etdi bütün ömrü, keçmişİ.

Puçdur yarın bağından uzaq sevgisiz ömür,
Bədbəxt o ki, yarın narına dəyməyiş dişİ.

Tut halqa tək yarın qapısından ömür boyu,
Aldırma müddəi sözünü, özgə təşvişi.

Görməz gözüm o güldən iraq, başqa heç nəyi,
Kök saldı qəlbimin dibinə dərd vərdişi

Şam anlamaz halım, duyamaz çəkdiyim nədir
Hey olsa da gözündə yaşı, başda atəsi.

Birləşsə ud¹, güləb ilə ənbərlə müşki-nab,
Olmaz o aləmi bürüyən saçların eşi.

Aşıq gərək əlin üzə din ilə dünyadan,
Gəl eşq meydanında tamaşa yə dərvishi.

Pərgar olub Nəsimi gəzir nöqtə başına,
Biganədir gözündə onun çevrənin dişİ.

¹ Ud: Yandıranda xoş rayihə verən çubuk.

İyirmi altıncı qəzəlin sətri tərcüməsi

114
پار ما صاحب خشن است چفا چون نکند
می کند خوب چفا دلبر ما چون نکند
خسرو کشور خشن است و ملاحت بار
جور بر عاشق مسکین گذا چون نکند
دلم از پاد صـبـا بـوـي سـرـ زـانـغـتـ يـافتـ
جان قـلـائـي قـدـمـتـ پـادـ صـبـا چـونـ نـكـنـدـ
مـيـكـنـدـ جـورـ زـمـنـ چـشـمـ وـفـاـ دـارـ بـارـ
عـاشـقـ دـلـشـدـهـ بـايـارـ وـفـاـ چـونـ نـكـنـدـ
چـشـمـ ئـرـكـشـ بـهـ چـفاـ خـونـ دـلـ مـيـ رـيزـدـ
دلـ سـبـاهـيـ کـهـ بـوـدـ مـسـتـ خـطاـ چـونـ نـكـنـدـ
آنـ کـهـ شـدـ عـاشـقـ اـبـرـوـيـ کـمانـدارـ حـيـبـ
دلـ وـ جـانـ رـاـ هـدـفـ تـيرـ بلاـ چـونـ نـكـنـدـ
يدـ يـيـضـايـ جـماـلـشـ چـوـ بـيـيـنـ زـاهـدـ
نـرـكـ سـجـادـهـ وـتـسـبـيـحـ وـعـصـاـ چـونـ نـكـنـدـ
هـرـ کـهـ رـاـ دـيـدهـيـ جـانـ باـزـ بـهـ اـمـدـ لـقاـستـ
مـهـجوـ بـرـواـنـهـ بـرـشـ جـانـ بـهـ فـداـ چـونـ نـكـنـدـ
حـاجـتـ ماـزـ درـ بـارـ يـقـنـ چـونـ بـارـ اـسـتـ
بارـ صـاحـبـ كـرمـ اـزـ لـطـفـ رـوـاـ چـونـ نـكـنـدـ
جـورـ خـورـبـانـ جـهـانـ چـونـ هـمـ باـهـلـ دـلـ لـمـتـ
برـ نـسـيـيـ سـتـ آـنـ مـاـهـقـاـ چـونـ نـكـنـدـ

- 1- Bizim yarımız gözəlliyyə sahibdir, necə cəfa etməsin? Yaxşı edib cəfa edir, başqa nə edə bilər?
- 2- O gözəllik yurdunun şahidir və miskin bir gədəya zülm edə bilər.
- 3- Səba yelindən sənin saçının qoxusunu aldım. Sənin addımla qurban, Səba niyə qurban olmasın?
- 4- Məni incidir və hələ, vəfa da umur. Ancaq aşiqin yara vəfa etməkdən başqa çarəsi yoxdur.
- 5- Qara gözü manim qanımı tökür. Qara ürkəli bir məstin günahına batması normaldır.
- 6- Yarın yay kimi göz-qasına vurulanın canını sıpər etməkdən başqa çarəsi yoxdur.
- 7- Onun parlaq əlini (Musanın möcüzəsi) görən zahid səccadə, təsbeh və çəliyi tərk etməlidir (cadugərlərin sehrlərinə qarşı Musanın çəliyinin ejdəhaya dönəmə hekayəsi).
- 8- Hər kimin can gözü yar üzünü görməyə ümid edir, pərvana kimi yanmalı və fəda olmalıdır.
- 9- Bizim yardan istəyimiz yarın özüdür, bunu niyə verməsin?
- 10- Gözəllərin sitəmləri həmişə hal əhlinə yönəlibdir. Nəsimiyə o ay üzüli niyə cəfa etməsin ki?

İYİRMİ ALTINCI QƏZƏL

Müstəs bəhri, variant-2

O, hüsn sahibidir, etməsə cəfa, olmaz,
Nə etsin, etməsə? Cananədə vəfa olmaz.

Gözəllik aləminin padişahı, sərvəridir,
Gəl insaf et, ona yar, mən kimi gəda olmaz.

Gəzib, dolaşdı Səba, yaydı saçların qoxusun,
Yaxın buraxma bu sırr məhrəmi Səba olmaz.

Günah olur giley etsəm o zalimə əlbət,
Desəm mənə bu qədər naz ilə əda olmaz.

Nə eyləsin, qara qəlb ilə tökməsin qanımı?
O keflı gözdə desəm, olmasın xəta, olmaz.

Canı sıpər elədim yay kimi qaşın öünüə,
Bu eşq aləmidir, olmasa bəla, olmaz.

Burax o təsbehi, səccadəni, o nəs çalıyi,
Yalançı cadudu, Musayə əjdəha olmaz.

Canım görüb şam üzün, başına dönüb, yandı,
İşiq görən kəpənək olmasa fəda, olmaz.

Gəda kimi dayanıb padişah öündə könül,
Şahın özündən azı istəsə, rəva olmaz.

Hal əhlina yönəlibdir gözəllərin həvəsi,
Nəsimi, səbr elə, dard olmasa, dəva olmaz.

دل از عشق پریرویان دل من بر نمی گیرد
مده پند من ای ناصح، که با من در نمی گیرد

حدیث تو به و تقوی میکن پیش من ای زا هد
که با من هر چه می گوئی به جز ساغر نمی گیرد

خیال دوست رنگین است حایل کردام ز آترو
که در خاطر مرانشی از این خوشتر نمی گیرد

الا ای ساقی مهوش به پیش پیر میخانه
گرو کن خرقه‌ی ما را اگر دفتر نمی گیرد

به شورشید رخش ز آترو نقال¹ می کند جام
که عاشق فائل دولت را به هر اختر نمی گیرد

دل من با لب لعلش به جان القت گرفت ای دل
که جز پیوند رو حاتی در آن جوهر نمی گیرد

ز دست دلبر ای ساقی نگیرد کام جز عارف
مرغع² اپوش رعنای را رهای کن گر نمی گیرد

به خلوات خانه‌ی طاعت میکن ارشادم ای صوفی
که جز کوی مغان عاشق ره دیگر نمی گیرد

نیسی گر چه اشعارت به گوش دلبران هر یک
در شهوار می آید ولی بی زد نمی گیرد

İyirmi yeddinci qəzəlin sətri tərcüməsi

- 1- Ürəyim mələk üzlü gözəllərdən keçə bilmir. Mənə öyüd vermə, təsiri yoxdur.
- 2- Ey zahid, mənə tövbədən, dindən danışma. Mənim qulağıma "mey" və "badə" sözündən başqa heç nə gəlməz.
- 3- Yarın rəngarəng xəyalını özümlə onun arasında hayıl etmişəm. Mənim xatırımda bundan gözəl bir şəkil yoxdur.
- 4- Ey ölməz saqi, əgər dəftərimi götürmürsə, meyxana pirinə mənim xırqəm (bir növ dini paltarı) girov qoy.
- 5- Aşıq dövlət falını hər ulduzla tutmaz. Ona görə canım yalnız onun günəş kimi üzü ilə fal tutur.
- 6- Mənim ürəyim onun ləl kimi dodağına candan bağlandı. O gövhər ilə yalnız ruhani bir bağlılıq qurmaq mümkündür.
- 7- Ey saqi, yar əlindən yalnız arif olan adam şərab alar. Riyakar zahid əgər badə almırsa, burax getsin.
- 8- Ey sufi, mənə xəlvətgahda oturmağı öyüd vermə. Aşıq yalnız Muğan köyünün (meyxana) yolunu tutar.
- 9- Nəsimi, sənin şeirlərin gözəllərin qulağında inci kimi-dir, ancaq zərsiz bu iş alınmaz (miskin adamin sözü xoş olsa da, onunla yar qazana bilməz).

İYİRMİ YEDDİNCİ QƏZƏL

Həzəc bəhri, variant-1

Çıxar can, amma çıxmaz heç zaman cananə eşqindən,
Dönər baş, amma dönməz bu müqəddəs dinü-ayindən.

Danış, cananlar eşqindən, götür iç badə, ey zahid,
Öyüddən əl götür bir an, həya et bir zaman dindən.

Olub hail cahan ilə mənim ortamda röyası,
Ümidim bağlı ancaq bir duadan, bir də "amin"dən.

Girov qoy təsbehi, səccadəni meyxanədə, ey can,
Əlin tut nazlı bir cananə yarın, əl götür kindən.

Görüb gül tək üzün yarın, açıldı bəxtimin falı,
O gündən bir də tutmam fal nə Ülkərdən, nə Pərvindən.

O bağə ruhla bağlandım, dodaq gül, qəddidir şümsəd,
Canım getsə, əlim üzməm o nərgizdən, o nəsrindən.

Burax zahid namaz qılışın, riya etsin, tuzaq qursun,
Gətir saqi, şərab, əl üz kobudla, pislə kəskindən.

Məni hər gün görüb sufi, edirdi xəlvətə dəvət,
O bilməz yel kimi aşıq vurur Reydən, çıxar Çindən.

Nəsimi incilər düzmiş gözəllər boynuna şerin,
Saçıր yaqut ilə ləli, tökür dürdanə şerindən.

Iyirmi səkkizinci qəzəlin sətri tərcüməsi

اگر گویم که مهر و مه زرخسارت حیا باشد
اگر گویم که انسانی مرا شیرم از خدا باشد
ملک را نیست این صورت که تائبت کنم او را
کمال حسن و زیبائی بدین سان هم تو را باشد
ز حسن جهد گیسویت مرچ از دم زند نافه
چه آید از سپه روی که در اصلش خطای باشد
وصالت نیست آن گنجی که بر بیگانه بگاید
که آن را حاصل است این در که با پسر آشنا باشد
نشان پرسیدم از دلیر دل گئشته را گفتا
به جزا زند گیسویم دل عاشق کجا باشد
تن خاکی چو حل گردد نیابی ذرمادی در وی
که بی سودای عشق آن سر زلف دو تایا باشد
پیا با ما بشوی ای جان به آب دیده دست از دل
که دل تا زلف او پیند کجبا در پند ما پاشد
نباشد عهد خوبان را وفا گوند و می گویم
که خوبان را توان گفتن که عهد و هم وفا باشد
حریف ما شوای صوفی که ذکر حلقوی رندان
به است از طاعت و زهدی که با زرق و ریا باشد
پیا ای ماه سیمین بر به خونم دست رنگین کن
کر اقبالات گر این حابت روا گردد روا باشد
نسیمی با تو شد بکدل حقا زد هر دو عالم را
کسی کو رمز حق داند دو عالم در حقا باشد

1- Səni ayla günəşə bənzətməyə üzündən həya edirəm.
Tərriydan utanıram sənə insan deməyə.

2- Mələklərdə də belə bir gözəllik yoxdur. Bu gözəllik yalnız sənə xasdır.

3- Müşk əgər sənin saçının qoxusu ilə özünü bir tutarsa,
incimə. Onun kökü Xətadandır və xətadan başqa heç nə əlindən
gəlmir.

4- Sənin vüsalın elə bir xəzinə deyil ki, özgələrə açılsın. Bu
inci yalnız dənizlə tanış insanlara qismət olar.

5- İtkin ürəyimi sevgiliyidən xəbər aldım. Dedi, saçımın
düyünündən başqa harada ola bilər?

6- Əgər bədənim torpağa dönsə belə, o saçın eşqi yenə də
onda qalacaq.

7- Ey can, göl bizimlə birlikdə ürəkdən el çək. Ürək onun
saçını görünce, bizimlə qalmaz.

8- Deyirlər gözəllərdə vəfa olmaz. Mən deyirəm, ilqar da
olar, vəfa da.

9- Ey sufı, bizimlə dost ol ki, rindlərin zümrüdə etdiyi
zibr, min dəfə riyali ibadətdən yaxşıdır.

10- Ey sinəsi gümüş kimi ağ dilbər, gəlib əlini qanıma boyā.
Əgər tale bunu istəyirsə, qanım sənə halaldır.

11- Nəsimi səni istəyib iki dünyadan el çəkdi. Hər kim Haqq
sirrini bilsə, iki dünyani arxada qoyar.

İYİRMİ SƏKKİZİNCİ QƏZƏL

Həzəc bəhri, variant-1

Səni ayla gına bənzətsəm, insafla həya qoymaz,
Bəşərdir söyləsəm, Allaha xoş getməz, Xuda qoymaz.

Mələk dərsəm sənə, yoxdur mələkdə böylə bir surət,
Mənə tənə edər biganə mütləq, aşına qoymaz.

Saçın atrilə bir tutsa özün, sən incimə müşkə,
Xətadandır kökü, düz yarıçı etməkçün xəta qoymaz¹.

Vüsalın incididir dəryaya dalmaqsız bulunmazmış,
Vüsalın bir xəzinə, əl vurarsan əjdəha qoymaz.

Könül quş tək əsir olmuş, xalın, zülfün tuzağında,
Hara uçsun o miskin quş? Ora qoymaz, bura qoymaz.

Dolub hər zərrəm eşq ilə, vücudum büsbütün sənsən,
Qopub, ayrılmاق istəsəm, qədər qoymaz, qəza qoymaz.

Gəl ey can, at ümid daşın, ürəkdən əl üzək birgə,
O saçlar bir tuzaqdır ki, quşu qurtulmağa qoymaz.

Gözəllərdə vəfa olmaz deyiblər, söylərəm əksin,
Vəfəsiz söyləməkçün yarə, eşq ilə vəfa qoymaz.

Qoşul sufi, bizim cəmə, içək mey, nuş edək badə,
Savab istəsən o taətdən, ancaq ki, riya qoymaz.

Buyur, can istəsən can al, tökülməkçün qanım hazır,
Sənə yox söyləsin qəlbim? Bunu görməz rəva, qoymaz.

Nəsimi sənlə olmuş eş², iki dünyaya yox söylər,
Ona, Haqq sırrinə arif dəyər verməz, baha qoymaz³.

¹ Xəta: Göbəyindən müşk alınan özəl bir ceyranın əsas olduğu yerdir.
(Monqulustanın Xəta (Xitaylar) bölgəsidir.)

² Eş: bərabər, eyni, birgə

³ Baha (bəhə) : Dəyər, qiymət.

ندام تا داگر بار این دل رویشم چه شیدا شد
که چون عکس رخ دلبر به جان باز آشکارا شد

داگر چون با دلم اعلش نهان در گفتگو آمد
صدای تنهایی زار دل رویشم به هر چا شد

به صحراء چون که بیرون رفت باز آن دلبر از خلوت
دل بر درد پیارم ز عنشقش بی سر و پا شد

به هر نفی که خود می خواست رخ شنود در عالم
دمى تنهای جان گردید و دیگر عین جان ها شد

دمى خود کیرت خود گشت و در روی وحدت خود دید
گمی رنگ دو عالم گشت و گه پنهان و پیدا شد

دمى روح نهان آمد گمی جسم عیان آمد
گمی پیدا و پنهان گشت و گه پنهان و پیدا شد

نیمی روز گاری شد که پنهان بود در زلفش
داگر باره چو رویشن دید در عالم هویندا شد

İyirmi doqquzuncu qəzəlin sətri tərcüməsi

- 1- Bilmirəm, bir daha bu yaralı qəlbim niyə sevgilinin təsviri gözünün önünə gələndə aşiq oldu.
- 2- Gizləcə dodağı mənimlə danışanda, yaralı qəlbimin nalası bütün aləmə yayıldı.
- 3- O dilbər xəlvətindən çıxıb, səhraya gedəndə, yorğun və kədərlə dolu ürəyim əl-ayağını itirdi.
- 4- Hansı rəsmidə istəyirdiš öz üzünü göstərdi. Bir an canları bədəni, bir an canların özü oldu.
- 5- Bir an kəsrətə (çoxluğa) çatdı və bir an vəhdətə (birliyə). Bir an iki dünyanın boyağı olub, göründü və bir an gözlərdən gizləndi.
- 6- Bir an gizli ruh kimi gəldi, bir an aşkar bədən kimi ortaya çıxdı. Bir an gizlənib, aşkar oldu, bir an aşkar olub gizləndi.
- 7- Nəsimi çoxdan onun saçında gizli bir həyat sürürdü. Üzünü görüb aşkara çıxdı.

İYİRMİ DOQQUZUNCU QƏZƏL

Müzare bəhri, variant-2

Bilməm bələli könlüm hardan yenə vuruldu?
Gördü yarın camalın can verdi, aşiq oldu.

Bilməm nə istəyirdi, sordu yarın dodağın?
Hansı cavab eşitdi, ahi cahana doldu?

Əlsiz-ayaqsız oldu, eşqində xəstə qəlbim,
Axtardı səhra içəri xəlvətdə yarı buldu.

Bilməm nadir o dilbər, görkəm dəyişdi hər gün,
Bir ləhəzə padişahdır, bir an bəşərdi, quldu.

Bir gün dağıldı hissi, bir gün cəm oldu fikri,
Bir gün iki cahandır, bir gün nə sağ, nə soldu.

Gah gizli ruha döndü, gah cism ilə tən oldu,
Bir gün görünməz oldu, bir gün çıxıb görüldü.

Bir ömrünü Nəsimi, zülfündə etdi pünhan,
Gördü üzün nigarnın, aşkar olub duruldu.

Otuzuncu qəzəlin sətri tarcımıması

سلطان غست را دل بر درد مقام است
آن دل به شناس دارد آن درد کلام است
در عشق تو چون هست دلم و ندانه چار پد
کلار دلم از دولت عشق تو تمام است
جز پختن سودای تو در سر هوی نیست
دیگر هوش عاشق دل سخوته خام است
مرغ دل ما شاخ از این دله و دام است
ای کرده رُخت روز و شب تیره ما را
سبیمه کنه با روی تو باشد همه شام است
ای طلب ناموس رها کن طلب نام
در عشق بزرگی و کرامت نه به نام است
کنی تویه زمی کند آن زند که شد مت
ز آن پاده که اورا هوش بجز عدو و جام است
ما سحرم اسرار خیال تو دلم شد
کار دلم از عشق پو لولو به نظام است
بر طلب جنت که مرادش نه تو باشی
وصول تو حرام آمد و حقا که حرام است
بر طور لقا هست کایست از نی گوی
دیدار تو میخواهد و مشتاق کلام است
محراب نسیمی خم ابروی تو باشد
تا دوی تو اش که و کوی تو مقام است

- 1- Sənin sultan qəmina mənim dərdli könlüm taxtdır. O könlün nə nişanı var və o dərd, nə dərddir?!
 - 2- Ürəyim sənin eşqində hər cür dərdə düşdü və sənin sevginin hökmranlığı altında əcəli çatıb.
 - 3- Sənin həvəsini başda gözdirməkdən başqa, aşiqin bütün işləri xəyaldır.
 - 4- Ey biza xırqə (dini geyim) və təsbeh təqdim edən, bu tuzaqlardan bizim qəlbimiz uzaq dayanır.
 - 5- Sənin üzündən qaragün oldum, çünkü sənin üzün olmadan, səhər də axşamdır.
 - 6- Ey namus və şan-söhət həvəskarı, onları burax. Eşq dünəyində böyüklük bunlarla deyil.
 - 7- Rind (azad insan) məst olduğu şərabdan necə əl çəkə bilər?
 - 8- Ürəyim sənin sevgi xəyalının mahramı olandan bəri, işi inci boyunbağı kimi nizam-intizama düşüb.
 - 9- Cənnəti istəyən birisi, sənə çatmağı məqsəd bilməyibsə, ona doğrudan da cənnət haramdır.
 - 10- Musa Tur dağında “Əreni” (göstər mənə) səsləyir. (Əraf surəsi, 143-cü ayə: Musa müəyyən olunan vaxtda (Tur dağına) gəldi və Tanrı onunla birbaşa danışdı. Ey Rabbim, özünü mənə göstər, görün. Tanrı söylədi: - sən məni heç vaxt görə bilməzsən). Musanın məqsədi səni görmək və səninlə danışmaqdır.
 - 11- Nə qədər ki sən Nəsiminin Kəbəsəsən və köyün onun yurdudur, qaşın Nəsimi üçün mehrabdır (Mehrab: Məsciddə peş-namaz üçün özəl yer, hansı ki əyri taxcası var).

OTUZUNCU QƏZƏL

Müzare bəhri, variant-1

Qəm sultanı könüldə qurar taxt, şir tutar,
Saç bir qoşundu, külli-cahanı əsir tutar.

Divano oldu, bitdi daha könlümün işi,
Saç zəncirin qucar, yenə qandal-dəmir tutar.

Mən indi bilmışəm, vüsalın boş xəyal imiş,
Tutmazdım bu iş, yenə qəlbim deyir, tutar.

Zahid tuzaq qurar mənə səccadə, təsbehi,
Qorxum budur maral yerinə bir bəbir tutar.

Sənsiz bütün zaman gecədir, qışdır, ağırıdır,
Sənlə səhərdi, yazdı, cahanı ətir tutar.

Eşq aləmində namus ilə ad-səni burax,
Onlarla aşiqin ürəyi pasla kir tutar.

Qıl tövbə tövbədən, qədəhi arxayın götür,
Aşıq içər şərabını ilhamla, sərr tutar.

Dəryaya daldı can, olaltı sevgi sırdası,
Mirvari bir şikar eləyər, inci bir tutar.

Cənnətdə Tanrı axtarar aşiq, nə hürilər,
Hər yerdə axtarar onu, bir səs-səmər tutar.

Musa xudanı sorğulasa, dirləmək dilər,
Əlbəttə eşq mülküñü axır fəqir tutar.

Üz Kəbə, qaş Nəsimiyə mehrab, xal möhür,
Eşq əqli külli-aləmi Haqq ilə bir tutar.

چشم ییمار tor na məst و خراب افتادست
دو سر من هوس جام و شراب افتادست

تا حادیث می گلگون تور در شهر افتادست
زاهد گوشه نشین با بی ناب افتادست

نظم دندان تو تا دیده ام ای پسته دهن
به خدا کفر ظلم در خوشاب افتادست

در دل افتاد مرزا آتش عشقت چون شمع
رسنی چالم از آن در لب و ناب افتادست

عکس بالای تو در دیدن من دانی چیز است
سایه هی سرو که در چشمی آب افتادست

آزىز شئم کند از هشق تو ای ترک سلطان
همه داشند که از راه صواب افتادست

از خیال لب شیرین تو در باده صدام
قذح دیده من مسجو حباب افتادست

هر که خربابه چکان دید ز چشم داشت
کاششی در دل مسجو گباب افتادست

من ازین باب که دورم ز رخت شیبه هام
دۇر زلف تو پېرىشان ز چە باب افتادست

لاله دل سونخه، گل جامه گران است ز رشک
مگر از ملکه عدار تو تباب افتادست

می کشد هر نفسم دل به خرا بات مخان
آ، کین خرقه ی پشنهنچه حساب افتادست

هر زمان از هوس چشم تو صد گوشنه نشین
بر دیمکده ها مəست و خراب افتادست

سخنتم در ھم روی تو به مزگان همه شب
هر ڈری گز صد چشم تباب افتادست

چشم سرمست تو دید نسبی مخمور
روز و شب در هوس متی و خواب افتادست

Otuz birinci qəzəlin sətri tərcüməsi

- 1- Sənin gözün nə qədər ki məst və xumardi, mənim də bəşmə şərab və bado fikri düşür.
- 2- Sənin qırmızı şərabının tərifi şəhərə yayılanдан bəri, xəlvətdə yaşayan zahid şərabə və meyxanaya üz tutub.
- 3- Ey püstə dodaqlım, sənin dişlərində nizam-intizamı görəndən bəri, parlaq inci gözümüzdən düşüb.
- 4- Sənin sevgin ürəyimə düşdü və şam kimi bədənim əriyib bükülür.
- 5- Bilirsənmi, sənin uzun boyunun şəkli gözümüzdə nəyə bənzəyir? Sankı bulağın suyu sərvin şəklini əks etdirir.
- 6- Ey türk gözəl, hamı bilir ki, sənin eşqindən məni yayındırmağa çalışan savab və haqqıqı yoldan azıb.
- 7- Sənin şirin dodağının xəyalından, hər zaman qədəhdə mənim gözüm köpük kimi görünür (gözüm hər zaman piyaləyə baxır və əks olan şəkli sanki şərab üstündə köpükdür).
- 8- Hər kim gözümüzdən axan qanlı yaşı gördü, bildi ki, ürəyimə od düşüb.
- 9- Mən sənin üzündən ayrı olduğum üçün dağınıq haldayam. Sənin saçının dağınıqliğinin səbəbi nədir?
- 10- Lalənin ürəyində qara var və paltarını yırtır (açılır). Ol-maya sən üzünü açmışan və lalə qışqamış?
- 11- Məni hər zaman ürəyim müğan köyüna (meyxana) çəkir, ah bu dini paltardan ki, getməyə mənə mane olur.
- 12- Hər zaman sənin gözünün həvəsindən min xəlvətçi zahid meyxanada sərəxş və halsız düşüb.
- 13- Gecə, gözümüzdən düşən hər bir sədəfi kipriklərimlə dəlmişəm.
- 14- Sənin məst gözlərini Nəsimi görüb və gecə-gündüz məstlik həvəsinə düşüb.

OTUZ BİRİNCİ QƏZƏL Müstəs bəhri, siniq

Düşəndə xatırımö məst gözlərin hər an,
Məni şərabə sürüklər həzin-həzin hər an.

Sənin şərabını zahid dadıbmı, yoxsa nadir,
Tutubdu zövq ilə meyxanədə yerin hər an.

Gözümüzdən inci düşər incə dişlərin görcək,
Görəndə ağızını, fikrim dalar dərin hər an.

Öyildi şam kimi, qıvrıldı od tutan bədənim,
Hörük saçın, nəsə halim, bilər yaqın hər an.

Baxın gözümüzdəki nazlı yarın uzun boyuna,
Bulaqçı, sərv ağacın əks edir, deyin hər an.

Məni o türk gözəldən yayındıran zahid,
Savab yoluñ çəşban, azmağı kəsin hər an.

Əcəb deyil başa vursa külüngünü Fərhad,
Sənin şirinliyinə can atır Şirin hər an.

Kabab tökərsə gözün yaşın od bir az da coşar,
Mən ağladıqca əzəbim olur çətin hər an.

Dağılmışam, dağıniq saçların görən gündən,
Gəlir gözüm önnüñ ay kimi gəlin hər an.

Gözün görüb ürəyi lalənin boyandı qara,
Üzün görüb üzü qan oldu lalənin hər an.

Tutub əlim, məni meyxanaya çəkər həvəsim,
Alib önmə, dayanıbdır riyali din hər an.

Bütün cahan vurulub, məst olub camalından,
Xumar gözün görəli keflidir beyin hər an.

Gözüm yaşın tökəli incilər deşir kiprik,
Gəlib də boynuna salsın, edir yəmin hər an.

Görüb Nəsimi o sərməst gözləri vurulub,
Onun kimi dolu tutmuş piyaləsin hər an.

٧٧

دست قدرت بر غلغرات خال ممکین تانهاد
جان فناد از غم بر آشی دل در آن سودا نهاد

تا که ترک سررنگوئی پای در عشقش منه
ز آنکه با سودای ستر در عشق توان با تنهاد
دل ز زلتش بروگرفتم تا نهم جای دگر
جان من بسند روانش باز برد آذجا نهاد

هر زمان در کشور دل غارت عقل است و جان
لشکر عشق رخت تا دست در یغما نهاد

سیر آسمار بر ملک مخفی نامند بعد از این
دانهی خال رخش تانقاطه بر آسمار نهاد

چون نداری مثل و هم تاهم به صورت هم به حسنه
عارف حق بین از آن نام تو بی هم تا نهاد

تا کمال دلبری ایزد به ابروی تو داد
فتحهی چشم تو از حد رفت و پا بالا نهاد

آنکه در آئینهی روی تو روی حق ندید
نام او را در حقیقت عشق نایبنا نهاد

عشق آن زیباتنهاد در نهاد افتاده است
در نهاد نیست الا عشق آن زیباتنهاد

تا صبا واقف شد از اسرار زلف و عارضت
راز جان عاشقان را جمله بر صحرا نهاد

تا به دست جان نسبی دامن زلفت گرفت
پای رفعت بر سر این طارم میبا نهاد

1- Tanrıının eli qara xalı ağ üzünə qoyanda, can qəmdən oda düşdü və onu sevdı.

2- Başından əl çəkməyənə qədər, onun eşq yoluna ayaq basma. Başının dördünü çekirşənə, eşq yolunda addımlamaq olmaz.

3- Ürəyimi saçından aldım ki, başqa yerə qoyum. Canım ürəyi tez məndən alıb yenidən saçına qaytardı.

4- Sənin üzünün sevgi qoşunu talançılığa başlayandan bəri ürək yurdunda hər zaman ağıl və can qarət olunur.

5- Sənin üzündəki xal hərfərin nöqtəsidir və bundan sonra mələklər hərfəri düzgün oxuyub göylərin sırrını başa düşə bilərlər.

6- Buna görə haqqı bilən arif sənə bənzərsiz deyir ki, nə mənəvi hüsndə, nə də görüntündə sənin bərabərin yoxdur.

7- Tanrı sənin qasına dilbərliyin son həddini öyrətdi. Ona görə sənin qasının fitnəsi həddi aşış göylərə qalxdı.

8- Hər kim aynada sənin üzünü görməsə, eşq onun adını kor qoysdu.

9- O gözəl boyluğunun sevgisi mənim canıma düşüb. Bədənimdə onun sevgisindən başqa bir can yoxdur.

10- Səba yeli sənin saçının və üzünün sırrını öyrənəndən bəri bütün aşiqlərin canının sırrını aləmə yaydı (aşıqların canı sənin saçında və üzündədir).

11- Sənin saçını Nəsimi can əli ilə tutan gündən ayağını fələklərə basdı.

OTUZ İKİNCİ QƏZƏL

Müstəs bəhri, variant-2

O xal nə xaldı üzündə, özün danış bari,
Gözəlliyyin elə bil nöqtəsin qoyub Tari.

Olunca aşiq, əl üz başdan, at başın dərdin,
Başınıla sindir onunla aranda divarı.

Könül saçından alırdım, can olmadı razı,
İnad edib, geri qaytardı zülfünə sari.

Saçın yürütdü qoşun, aldı qəlbimin mülkün,
Nə us¹ dedi, nə ulus, dustaq etdi qulları.

Əzəldə hərflər üzrə xalın qoyub nöqtə,
Qurub mələklərə məktəb açıqlar əsrəri.

Sənin nə üzdə, nə batində var tayın, ondan,
İnandi "vəhdət"ə arif və "tək" bilər yarı.

Sənin gözəlliyyini sonsuz eyləmiş Tanrı,
Saqın o fitnəli gözdən ki, yoxdur oxşarı.

Üzündə Tanrı camalın, səsində Tanrı səsin,
Nə kor görər, nə də ki ilgiləndirər kari.

Salıbdı qəlbimə kök, sehr edib camali məni,
Üzündən özgə görməz oldu əgyarı.

Səba gəzişdi saçında, cahana faş etdi,
Olunca xəstə könül halının xəbərdarı.

Nəsimi göylərə dirçəldi zülfünü tutcaq,
İlahi saxla nəzərlərdən o füsunkarı.

¹ Us – ağıl.

مرا چون مت آن چشم می و ساغر نمی باید
چین مخمور و مستی را می دیگر نمی باید

چو می در شم همی جوشم بدن سیر پرده می بوشم
ظہور و کشت و کتراء را جز این مظہر نمی باید

بیا ای ساقی باقی که مستان جمالت را
بے غیر از شمع رخسار تو چیزی در نمی باید

بیز تغلیش با ما مغلو ای مطرب مجلس
که اهل ذوق را تقلى جز این شکر نمی باید

اگر با زلف او داری سر سودا ز سر بگذر
که با سودا زیل او هوای سر نمی باید

چو شمع از آتش عشقش برافروزی دل عاشق
که تنهاد غم عشقش رخ چون زر نمی باید

میجو چو گوهر و مصالش زیبر کاف و نون ای دل
که غرامسان معنی را جز این گوهر نمی باید

زالقى خبط و خالش سواد وجه اگر داری
فوقیرا پابهی قدرت از این برتئر نمی باید

چو خاک آستان او مرا بالین و بستر شد
جز آن بالین نمی خواهم جز این بستر نمی باید

ریاحین گل رویش بس است و سبل مشکین
مرا چو این گل و روحان جان بپرور نمی باید

نسیمی حرف نام خود تراش از دفتر عشقش
که نام هر که عاشق شد در این دفتر نمی باید

OTUZ ÜÇÜNCÜ QƏZƏLİN SƏTRİ TƏRCÜMƏSİ

1- Mən onun gözünün şərabı və piyaləsindən məstəm və belə bir sərxaşa artıq içki gərəkməz.

2- Şərab kimi küzədə coşuram və bu sırrı pərdədə saxlayıram ki "Kuntu kənzən məxfiyən" hədisi mənim halimdır (David peyğəmbərdən bir hadisidir: "Tanrıdan soruşdu, niyə dünyani və içindikləri yaratdin? Tanrı dedi, mən bir gizli xəzinə idim, istədim əzəmətimi görsünləri").

3- Ey baqi olan saqı, gəl ki, sənin camalının kefliləri üzün şəmından başqa heç nəyi görmək istəmir.

4- Ey məclisin mütribi, onun dodağının məzəsindən başqa heç nə bizi danişma. Zövq əhlinə bundan dadlı və şirin məzə yoxdur.

5- Əgər onun saçı ilə eşqi yaşamaq istəyirsənsə, başından keç. Onun saçının havası olan baş, öz havasını buraxmalıdır.

6- Ey aşiq ürək, onun eşq odundan şam kimi yanarsan. Onun eşqinə qarşı qızıl kimi üz kifayət etməz.

7- "Kaf və nun" dəryasında ("Tanrı "ol, dedi, oldu" ayəsinə nəzərdə tutur.) Yəni kainatda onun vəslinin incisindən başqa bir şey axтарma. Mənə dalğıcıları yalnız bu incini axtarar.

8- Ey yoxsul insan, əgər onun saçının xotti və xalının nöqtəsini oxuya bilirsənsə, elmdə ən savadlı bir adamsan.

9- Onun qapısının astanasının torpağı mənə yataq oldu. Mənə başqa yataq-yastıq lazımdır deyil.

10- Onun üzünün ətirli gülü və saçının sünbüllü mənə yetər. Başqa gül-reyhan mənə lazımdır deyil.

11- Nəsimi, çalış eşq dəftərində adını həkk edəsən. Aşiq olan adamın adı-səni bu daftarda (dünyada) qalırmır. (Yəni aşiq adı-səni düşünmür, Onun qayəsi yalnız eşqdır.

OTUZ ÜÇÜNCÜ QƏZƏL Həzəc bəhri, variant-8

Məst etdi onun gözləri, meyxanə nə lazım?
Sağər nə gərəkdir mənə, peymana nə lazım?

Mey kuzəsinə vardi könül, oldu xəzinə,
Tut gizli xəzinə, sənə durdanə nə lazım?

Saqı, bəri aç şam tək üzü, məstini hal ver,
Ondan sora əfsanədi, əfsanə nə lazım?

Mütrib, o dodaqdan danış, artıq sözə son qoy,
Hal əhlinə dünya kimi viranə nə lazım?

Başdan əlini üz, başını zülfünə tapşır,
Ver qəlbini getsin, sənə divanə nə lazım?

Eşqində alovlan, qızarib, gün kimi parla,
Dursun saralan qəmli bəniz yano, nə lazım?

Mənə dənizində dalaraq incinj axtar,
Od vur kitaba, məşqə, qələmdanə, nə lazım?!

Nöqtə xalıdır, saç xəttidir, bilgi camali,
Bundan sora öyrənməyə insanə nə lazım?

Cananə keçən yollara düşdüm, yeri qucdum,
Torpaq yatağım, yastiğım, yorğanə nə lazım?

Gül tək üzü, sünbüllü kimi zülfü mənə bəsdir,
Ondan sora cənnətdəki bostanə nə lazım?

Eşq ilə Nəsimi adını sil bu kitabdan,
Artıq nə gərək şöhrət ilə şanə, nə lazım?!

Otuz dördüncü qəzəlin sətri tərcüməsi

۸۰

دلدار ما به عهـد و محـبـت وـفـا نـكـرـد
دل بـرـد وـرـفـت وـهـيـجـ دـگـرـ يـادـ ماـ نـكـرـد
مـيـ خـواـسـتـ اوـ كـهـ وـعـدـهـ بـهـ جـاـ آـرـدـ وـلـيـ
طـالـعـ مـخـالـفـ آـمـدـ وـبـخـتـ رـهـاـ نـكـرـد

جانـ مـراـ كـهـ درـ دـفـاقـشـ بـهـ غـمـ بـسـوـختـ
لـعلـ لـبـشـ بـهـ شـرـبـ تـوـشـينـ دـواـ نـكـرـد
بـنـيـادـ خـشـمـ وـعـرـبـدـهـ بـاـ مـهـادـ وـرـفـتـ
ازـ رـاهـ صـلـحـ باـزـ نـيـامـدـ دـواـ نـكـرـد

چـشـمـشـ بـهـ تـبـرـ غـزـهـ مـراـ زـدـ بـلـىـ بـلـىـ
تـرـكـ اـسـتـ چـشـمـ يـارـمـنـ اـسـلـشـ خـطاـنـكـرـدـ
گـفـتـ جـفـاـ وـجـورـ توـ بـاـ مـاـ چـرـاسـتـ گـفـتـ
بـنـمـایـ دـلـبـرـیـ کـهـ بـهـ عـاشـقـ جـفـاـ نـكـرـدـ
بـوـسـیـ بـهـ جـانـ زـلـعـ لـبـشـ خـواـسـتـ نـادـ
آنـ دـلـبـرـ اـبـنـ مـعـاـلـمـهـ بـاـ مـاـ چـرـاـ نـكـرـدـ
باـ عـاشـقـانـ يـكـدـلـ وـ يـكـ روـيـ مـهـرـبـانـ
جـورـ دـگـرـ نـسـانـدـ کـهـ آـنـ بـيـ وـفـاـ نـكـرـدـ
ازـ روـيـشـ آـنـکـهـ گـفـتـ پـيـوشـانـ نـظـرـ مـراـ
بـيـ دـيـلـهـ هـيـجـ شـرمـ زـ روـيـ خـداـ نـكـرـدـ
يـارـبـ نـدـائـمـ آـنـ بـتـ نـامـهـرـيـانـ چـراـ
يـيـگـانـهـ گـثـتـ وـ يـادـ مـنـ آـشـنـاـ نـكـرـدـ

شـكـرـ خـداـ کـهـ هـيـتـ نـسيـمـ بـهـ ڦـفـلـ حقـ

- 1- Bizim sevgilimiz əhdinə və məhəbbətinə sadiq qalmadı. Ürəyi alıb apardı və bir daha bizi yada salmadı.
- 2- İstəyirdi vəfali olsun, ancaq nə bəxt əl verdi, nə tale razılaşdı.
- 3- Mənim ayrılıq qəminin oduna yanınan ürəyimə qırmızı dodağı bir şərbətlə dərman etmədi.
- 4- Bizimlə acıqlı və kobud davranışım getdi və bir daha qayıdıb, barışmadı.
- 5- Gözü qaş yayı ilə məni oxladı. Bəli, onun kökü turkdür və oxu yayınmır.
- 6- Dedim, niyə mənə cəfa edirsin? Dedi, elə bir sevgili göstər ki, cəfa eləmir.
- 7- Dedim bir busə verib, canımı al. Bilmirəm niyə bu təklifi yox deyib, alverə keçmədi?
- 8- Yekdil və mehriban aşıqlərlə, onun etmədiyi cəfa qalmadı.
- 9- "Onun üzünə baxma" deyən adam heçmi Tanrıdan utanmadı?
- 10- Yarəb, bilmirəm, o mərhəmətsiz büt nədən yadlaşüb, məni yada salmadı?
- 11- Tanrıya şükür olsun ki, Nəsimi onun fəzli ilə bir rind (azad insan) oldu ki, heç zaman riya etmədi.

OTUZ DÖRDÜNCÜ QƏZƏL

Rəməl bəhri, variant-3

Dilbərim oldu bivəfa, dinləməz oldu fəryadı,
Aldı apardı qəlbimi, birdə halim soruşmadı.

İstədi eyləsin vəfa, qarşı dayandı bəxt ona,
Taleyi qiymadı yetə Fərhada Şirinin dadi.

Hicr ilə yaxdı qəlbimi, vermədi dərmanım dodaq,
Nisgili qaldı, bir də mən, bir də o gözlərin yadı.

Atdı kobudca qəlbimi, yaxdı qəzəblə ruhumu,
Birdə soruşmadı şirin dillə bələli Fərhadi.

Qəmza oxuya kipriyin vurdı bələli qəlbimi,
Bircə oxu yayınmadı, kimdi o türkün ustası?

Söylədim eyləmə cəfa, qiyqacı baxdı, söylədi,
Yoxdu vəfali bir gözəl, olmadı aşiqın şadı.

Can verib, istədim öpüş, tutmadı alver, etmədi,
Bilmədi xəstə halımı bəlkə o zalim övladı.

Yadları bilməm, amma ki, qəlbə yuxa tanışlara
Etmədiyi cəfa ilə, dərd ilə qüssə qalmadı.

Tanrıdan heç utanmadı, "baxma camalina" deyən,
Gördümü heç üzün məğər? Dünya qəribə dünyadı.

Biməm, İlahi, bilmərəm ayrılığa səbəb nədir?
O canıma tanış nədən tutdu mən ilə bir yadı?

Şükr ola Tanrı fəzlino, azad olan Nəsiminin,
Qəlbə bulanmadı kino, ömrü riyalı olmadı.

٩٢ شب قدر بی قراران، سر زلف پار باشد
مە عبد بیگ بختان، رخ آن نگار باش

من مىت و زند از آنم ز غم خمار فارغ
که نخوردام من آن مى که در او خمار باشد

بې كىند زلف او دل بې مراد خود ندادام
بې بلا شىن مقيىد تە بې اخبار باشد

ز غم نگار از آن رو شب و روز بى قرارم
کە غمش نمى گىلدارد كە مرا قرار باشد

ھە بىس كى اى مخالف كە بە طەنە تۈرك عشقىش
نكىن كىسى كە او را، سر عشقى يار باشد

ز رقىب دارم افغان نە ز جور داير آرى
دل زار عاشقى گىل المىش ز خمار باشد

مكىن اى دل آه و زارى كە ز روپى بى بازى
گىل از آن چە باك دارد كە ئازار زار باشد

بې نوازشى دلم را ز كرم جو وعلە دادى
مگىلدار بىش از بىش كە در انتظار باشد

سر ما ز سىر عشقىش سىز دار دارد آرى
سىز محىم انالىق سىز بىاي دار باشد

صىنما بە رغم دشمن نظرى بە دوستان كىن
كە نوازش معجان نە گىنه نە عمار باشد

بې جىز از هواي روپىت نكىن هوس نىسي

ز سجىت تو روزى كە شىش غبار باشد

OTUZ BEŞİNCİ QƏZƏL

Həzəc bəhri, variant-8

Otuz beşinci qəzəlin sətri tərcüməsi

- 1- Qərarsızların Qədr gecəsi (Quranın nazil olduğu gecə) yarın saçıdır. Xoşbəxtlərin bayram ayı, onun üzüdür.
- 2- Mən məst və rindəm (azad insanam) və heç vaxt xumarılıq dərdi çəkmirəm. Cünkixumarlıq gətirən şərabdan içmirəm.
- 3- Mən öz ixtiyarımla onun saçına ürək vermadım. Bələyə düşmək adamın öz əlində deyil.
- 4- Sevgilinin qəmindən ona görə qərarsızam ki, onun qəmi gecə-gündüz qoymur qərarım yerində olsun.
- 5- Ey qarşı çıxan insan, danlamağı burax. Aşiqi tən ilə eşqdən yayındırmaq olmaz.
- 6- Mənim ahım rəqibə (rəqibin dəqiq mənəsi aşiqə rəqib çıxıb, onunla rəqabət edən deyil, rəqib, qədimdə birisinə göz olan adama deyilirdi) görədir, yara görə yox. Həmişə gül aşiqinin dordi tikandan olur.
- 7- Ürəyim, qərarsızlıqdan bu qədər ah çəkib, zarıma. Gülün bülbüla ehtiyacı yoxdur və onun fəğanı ilə də işi yoxdur.
- 8- Comərdlikdən mənim ürəyimi oxşayacağımı vəd etmişdin. Məni intizada qoyma.
- 9- Onun eşqini daşıdığı üçün, başının dara çəkilmək həvəsi var. Bəli, ənəlhəqq (mən Tanrıyam) sırrını bilənlərin başı dara çəkilir.
- 10- Ey gözəl büt, düşmənlərə baxmadan dostara məhəbbət et. Bu sənin üçün nə utancıdır, nə arsızlıq.
- 11- Sənin məhəbbətindən, Nəsimi ölüb toz-torpağa çevriləsə də, sənin köyündə olmaq həvəsindən keçməyəcək.

Canan saçı Əhya gecəsi, ilhamımızdır,
Ay tək, o gözəl, parlar üzü bayramımızdır.

Etməz xumar əsla, bu şərab öz içimizdən,
Öz badəmiz, öz meyxanamız, öz camımızdır.

Düşmək əsir o zülfə deyil öz əlimizdə,
Cananə kamı hər nə isə, öz kamımızdır.

Yar dərdini artırdı, qərar qoymadı məndə,
Hicran yükü çəkmək günümüz, axşamımızdır.

Tən etmə ki, aşiq keçəməz tən ilə yordan,
Təslimik o xəncər qaşa ki, İslamımızdır.

Gül yar deyil, sancı tikan tək məni əgyar,
Əslində günahkar bu qərib əyyamımızdır.

Aldırmasa gül bülbüл ahın, etmə təəccüb,
Dünya belə bir dünyadı, bu ortamımızdır.

Gözlətmə mənim qalbimi, artıq sözünü tut,
Rəhm et ki, ömr bitdi, "sonuncu şam"ımızdır.

O baş ki "ənəlhəqq" deyibən darə çəkildi,
Külli-başar oldu, bütöv oldu, hamımızdır.

Aldırma yadi, eşqi dadızdır mənə, ey gül,
Sevgi qoxumuzdur, dadımızdır, tamımızdır.

Ölsəm də qiyamətdə əl üzməm atəyindən,
Bu eşq, Nəsimi, sonumuz, əncamımızdır.

Otuz altinci qəzəlin sətri tərcüməsi

۱۷
آنکو نظر به روی تو کرد و خدا ندید
محروم شد ز جنت عَلَنْ و لئن ندید
بینا به نور معرفت ای جان کجا شود
آن بی بصیر که در همه انسیا تو را ندید

سودای زلف آنکه خطأ گفت رو سیاه
فکرشن خطأ چو بود به غیر از خطأ ندید

عشق تو در دیوار و حodom بسی بگشت
خالی ز همرو روی تو بیک ذره جا ندید

زاهد چو فکر زلف تو کردم به تاب رفت
بی حاصل این دقیقەی بار بیک را ندید

خفاش تاب دیدن خورشید چون نداشت
ھیش مکن که بھر ڈرافشان چرا ندید
ای شمع از آپ دیده مزن دم که دیده ام
زین گونه شب نرفت که صند ماجراندید
ای دل چفا نه عادت پار منست و پس
بنمای عاشقی که ز دلبر چفا ندید

ای صوفی از مشاهده دل سخن مگوی
که انوار غیب باطن هر بی صنعا ندید

پارب ز راه لطف نسبی به ما فرسست
زان گلشتنی که غنجی و صالش صبا ندید

داغی که دیده درد دلی از جفای پار
جان نسبی آن نکشیدست یا ندید

- 1- Hər kim sənin üzünə baxıb Tanrıni görməsə, cənnətdən məhrum olur.
- 2- O kor ki, bütün əşyalarda səni görmədi, mərifət və sadvadla gözü açılmaz.
- 3- Saçın sevdasına xəta deyən kəsin, qəlbİ qara, düşüncəsi xətalı olduğu üçün xəta dedi.
- 4- Sənin eşqin vücudumun yurdunda çox gəzdi və sənin məhəbbətindən boş olan bir yer tapmadı.
- 5- Mən saçının fikrini edəndə, zahid əsəbləşib, özünə qılıdı. O bu incə şeyləri bilmir.
- 6- Yarasa günəşini görməyə döza bilməz. Ona görə də onun günəşini tanımadığını eyb etmə.
- 7- Ey göz, axıtdığın yaşıdan danışma, mən bu gecə yüzlərlə macəra yaşamışam.
- 8- Ey ürəyim, cəfa yalnız mənim sevgilimə aid deyil. Bir aşiq göstər ki, cəfa çəkməyiib.
- 9- Ey sufî, ürəyi gördüyündən danışma. Tanrıının şüası hər səfəsizin içincə çatmaz.
- 10- Yarəb, bir yel mərhəmət edib bizə göndər ki, Səba yelinin əli dəyməmiş qonçaların ətrini gətirsin.
- 11- Nəsiminin ürəyi yarın eşq dağı və dərdindən nə varsa, görüb təcrübə etdi.

OTUZ ALTINCI QƏZƏL

Müzare bəhri, variant-1

Hər kim ki baxdı yar üzünə, görmədi Xuda,
Cənnətdən oldu, bulmadı ömründə bir səfa.

Hər şeydə görməyən səni, kordur, nəsibi yox,
Hər kim ki, duymadı səni yox mərifət ona.

Aldırma kimsə eşqi xəta sansa bir zaman,
Fikri xətalı oldu deyə söyləyir xəta.

Dolmuş bütün hüceyrələrim sənlə, sevgilim,
Hər zərrəm oldu eşqə tanış, dərdə aşına.

Zahid qara saçı duya bilməzsa, haqqı var,
Miskin düşüb qaranlığa, görməz gözü qara.

Eyb etmə, sevməsə yarasa parlayan günü,
Eyb etmə, görməsə kötü zahid gözəl hava.

Ey şam, töküb gözün yaşını çəkmə öylə ah,
Hər ləhzə macəra bu gəcə, hər anı bəla.

Yalnız deyil cəfadə mənim nazlı sevgilim,
Göstər bir aşiqi ki, seviş çəkməsin cəfa.

Qoy xanəgahda can verə, xəlvətdə iyilənə,
Sufi nə anlayar nədi saflıq, nədir vəfa?

Göstər mənə, İlahi, o bağdan, o bağçadan
Bir qonçə ətrini ki, ona dəyməmiş Səba.

Ey dustlar, gəlib yığışib, göstərin mənə,
O hansı bir bələdi Nəsimini bulmaya?

99
Mehr xəsar to dagħ uşaq bər dəl mi kəshd
Sebil zəlf to mər da dras-saħħel mi kəshd
Kebbi dəl kovri məħġob asti bieki rae dor
Koġi kësxi ra dəl be sovi kembji ġoli mi kəshd
Menzil jah asti ġiġirot az-żebha hər نفس
Jedha ħajj mi āid w-jah wa be menzil mi kəshd
Piše robit səjdeh ān kovit tneji dandu z-żejh
az sijġodu qiegħi چو شیطان ser bi bاطل mi kəshd
Dr arzil u-şuqtu nusċip aħel qiegħi چون نبود
Dawlata ja-war id-ān damen z-ġaqqel mi kəshd
Aji kiešan ma rażi rae w-rem u-qlu az-kovit u-şuqt
Dil u-nan aħxayjar az-żidest u-qlu mi kəshd
Mejjez ġiżiġi kienet kienet kienet kienet kienet kienet
Jah u-şuqtu ra be' xwod bi-sejher babil mi kəshd
Taż-żeġġibet mədu iż-żewġi ra-riżżej kienet kienet kienet kienet kienet
Mi kəshd az-żen wi-lejkun səkħi kienet kienet kienet kienet kienet
Men tneji xwahem xħallas az-żeru u-şuqt p'iek نفس
Koġi چه جان غرفة را خاطر به ساحل mi kəshd
Jedha ħajji zəlf to umri mo-kienan mi kəshd
Ajin z-maneen tqiegħi ān šekk u-w-shaħħi mi kəshd
Čzon tnejbi kienet kienet kienet kienet kienet
Şekker qiegħi mi ġoġi id-wi minn z-qatal mi kəshd

Otuz yeddinci qəzəlin sətri tərcüməsi

- 1- Sənin üzünün sevgisi, eşq dağını ürəyə çekir. Sənin saçın ayı zəncirə çəkər.
- 2- Ürək Kəbəsi yarın köyüdür. O adam ki palçıqdan düzələn Kəbəyə gedir, yalnız yolunu uzadır.
- 3- Sənin saçın canın yuvasıdır və oradan hər an elə bir cəzibə gəlir ki, canı özünə çəkər.
- 4- Sənin qarşında səcdəyə dayanmayan, həmən şeytandır ki, nadanlıqlıdan Tanrıya səcdə etdi, lakin insana yox və cənnətdən qovuldu.
- 5- Əzəldən sənin eşqin qanmazlara qismət olmadı və bu dövlət onlardan uzaq oldu.
- 6- Ey ağılla nəsihət verib, məni eşqin köyündən geri qaytarmağa çalışın. Ürək ixtiyarımı əlinə alıb döndən deyiləm.
- 7- Sənin gözünün möcüzəsini arıflar halal sehr adlandırmır. Onlar aşiqin canını Babil sehri olmadan (Quran və Tövratda bu dövlətdə olancadır) və sehrdən çox danışılıb özüne çəkərlər.
- 8- Yalnız aşiqin deyil, yalandan sevgi iddiası edənin də ömrünü əlindən alır, ancaq daha yavaş və daha ahəstə şəkildə.
- 9- Baxmayaraq ki, boğulan sahilə çatmayı arzu edər, ancaq mən sənin sevgi dənizində qalmayı və batmayı sevirəm.
- 10- Bir ömür sənin saçının həvəsi məni saçımdan dartıb, sənə sarı gətirdi. İndi üzünün həvəsi məni dartıb gətirir.
- 11- Hər kim Nəsimi kimi sənin gözünə görə öldü, Tanrıya şükür edib və qatilin (gözün) minnətini çəkər.

OTUZ YEDDİNCİ QƏZƏL

Rəməl bəhri, variant-6

O nə qaşdır ki, kaman tək ürəyim tirə çəkər?
O nə saçdır ki, bütün aləmi zəncirə çəkər?

Hər kəsin Kəbəsi öz qəlibidir, ancaq zahid,
Aldadıb xalqı bütün Kəbə ilə pira çəkər.

Ürəyim quş kimi düşmüş saçının dustağına,
Övçü qaşlar ayılıb başını şəmşirə çəkər.

Etməyən səcdəni insanə, kəsin şeytandır,
Heç utanmaz, sözü əfsanə əsatirə¹ çəkər.

Bizi əflakə çəkər eşq ilə mənə hər an,
Zahidi, sufini cəhl məscid ilə deyra² çəkər.

Ey mənə tən eləyən, yoxdu qoraram əldə,
Hansı bir qüvvədi, bilməm, məni təqsirə çəkər.

Sehr ilə möcüza birləşdi o şəhla gözdə,
Məni səhəraya salıb, qaplan ilə şirə çəkər.

Aşıqə bir kərə od vurdu, kül etdi, lakin
Asta-asta dağını şeyxə vurur, pira çəkər.

Sevgi dəryasına batmaq yazılıb alnimda,
Kainat əl-ələ vermiş, məni təqdirə çəkər.

Yenə qandalladı zülfün, sürüyür ardınca,
Bilmirəm, nəhsə sərükklər məni, ya xeyirə çəkər.

Mənə minnət qoyub, öldürdü Nəsimini gözün,
Zülfü zəncirə düyünlər, qaşı şəmşirə çəkər.

¹əsatir – miflər

²Deyr: məbəd

Otuz səkkizinci qəzəlin sətri tərcüməsi

٢٥

نقش هستی رقم صورت کاشانه‌ی ماست
هستی کون و مکان از خم و شخمانه‌ی ماست
آب حیوان و می و کوثر و هم ماه معین^۱
جرعه‌ی صافی بی ڈردی پیمانه‌ی ماست
زرفشان شمع فلک مجلس فیروزه لگن
عکس رخسار قمر پرتو پروانه‌ی ماست
فارغ از کعبه و بیت‌خانه و دریم و گشت^۲
ملک و حoldt وطن و قاف قدم خانه‌ی ماست
مرغ لاموت که از دام دو گون آزاد است
در حقیقت چو صدف طالب گردانه ماست
حاصل اینطقنا اللہ و آن میں شبیثی
گر کنی فهم سخن قسمه و افسانه‌ی ماست
چه غم از مغلقی و قلت^۳ اسباب مرآ
گنج و حدات چو مقیم دل و بیرانه‌ی ماست
گرچه ذرات جهان آئندی صورت از است
مطلع نور تجلی رخ جانالله ماست
هست بر فرق نسیمی شرف سایدی فضل
زان لواب عظمت افسر شاهانه‌ی ماست

- 1- Kainatın görüntüsü, bizim evimizin şəklini eks etdirir. Bütün varlıq, bizim mey və meyxanamızdan yaranır.
- 2- Ölməzlik suyu (Xızırın axtardığı su), Kövsər (cənnətdə bir bulaq) və axar su bizim saf və xumarsız şərabımızdır.
- 3- Gök və qızıl kimi parlayan ulduzlu göy firuzə kimi bir şamdanıdır (şəmmi qoyulduğu yer) və ayın üzüne bizim yanmış pərvanənin işığı düşüb.
- 4- Biz Kəbə, bütkdə, məbəd və atəşkədədən uzağıq. Bizim vətənimiz vəhdət (Tanrı ilə insanın bir olması) yurdudur və evimiz Qaf dağıdır (Simurğun yuva qurduğu dağ).
- 5- Lahut (Tanrı və canın məqamı) quşu iki dünyanın tuzağından azad olsa da, bizim mirvarimizin həvəsindədir.
- 6- “Əntəqnəlləh...” sözünün hasili və özəyi dəqiq baxsan, bizim halımız və hekayəmizdir (Füssilət surası, 21-ci aya: “Onlar öz dərilərinə deyəcəklər, nə üçün əleyhimizə şəhadət veririz? Dəriləri deyəcək, hər şeyi dilə götürən Tanrı bizi danışdır!”).
- 7- Mənim viranə qəlbimdə vəhdət xəzinəsi varken, yoxsulluqdan nə qəm?
- 8- Baxmayaraq ki, dünyada hər şey onun üzünü eks etdirir, ancaq Tanrıının tacəlla günəşinin doğuş yeri mənim sevgilimin üzündür.
- 9- Fəzlin (Nəimi) şərəf kölgəsi Nəsiminin başı üstündədir. Ona görə də böyük'lük rəmzi bizim şahanə tacımızdır.

بە جان وصول نو مى خواهم ولىكن بىرنى آيد
بە دىست عاشق اين دولت بە جان و سر نمى آيد

سەر زلش رەها كىرىن بە جان توان ز دىست اى دل
كە عمرى كان ز كەف بىرون رود دېگەر نمى آيد

دەلم چون در شب زلشى كىند عزم سەفر با او
بە منزل جز منه روپىش كىسى رەھىر نمى آيد

بە خۇرى مى كىند دعوي كە با روپىش بىر آيد
چو روپىش دېد و مى بىند كە با او بىرنى آيد

بر غم منكىر روپىت من آن حق بىن حق داتىم
كە جز روپى توام روپى بە چىشم اندر نمى آيد

لېش مى خواناداي صوفى "ساقاھم رەبەم" بشتو
كە محروم از مى وحدت بىدىن ساڭر نمى آيد

ز چىشم دىلىم بىر دل چە مى آيد چە مى بىرسى
مرا بىر دل چە چىزىست آن كە آن دىلىر نمى آيد

بە دريابى غم عىشقىش فرو رو گەر همى خواهى
كە كىس را جز درىن دريابى بە كەف گوھر نمى آيد

نېبىي سورت حق را به حق روپى توپى داند
چە باشد منكىر حق را گۈرش باور نمى آيد

OTUZ SƏKKİZİNCİ QƏZƏL

Rəməl bəhri, variant-6

İki dünya evimizdir, bizə hər yer xanə,
Külli-dövran meyimiz, külli- cahan meyxanə.

Ölməməzlik bulağı, Kövsəri istərsən əgər,
Ələ al mərd kimi bada ilə peymanə.

Elə od tutdu şam eşqindən, alovlanmış ki,
Nur saçılıb, cilvə verir göydə aya pərvanə.

Uçdu Simurğ kimi Qaf dağına, qurdum yuva,
Qəlbə nə Kəbə gərəkdir, nə də ki bütxanə.

Quş kimi hər iki dünyadan olan azad can,
Bir sədəf tek arayır baslamaya dürdanə.

Dilə gəlmış bütün aləm, görəli Tanrı üzün,
Tanrıdan başqa nə söylərsən olur əfsanə.

Çaşma birdən, əli boş dərvişi yoxsul sanma,
Ki, tam əlbəttə, xəzinə yeridir viranə.

Əks edir Tanrı üzün, doğrudur, hər bir zərrə,
Tanrıının amma təcəlla üzüdürlər cananə.

Fəzl salmış başına kölgə, Nəsimi, fəxr et,
Başa qoy sevgi tacın, öylə dayan şahanə.

Otuz doqquzuncu qəzəlin sətri tərcüməsi

- 1- Candan sənin vüsalının istəyirəm, ancaq alınmur. Can və başla aşiq bu xəzinəni aldə edə bilməz.
- 2- Ey ürəyim, onun saçının ucunu əldən buraxmağa ixtiyar yoxdur. Onun saçı mənim ömrümdür və əldən çıxan ömür, bir daha geri qayıtmır.
- 3- Ürəyim saçının gecəsində onunla səfər etmək istəə, ay kimi parlaq üzündən başqa kimse ona bələdçilik edə bilməz.
- 4- Ay iddia edir ki, yarın üzü qədər gözəldir, ancaq yarın üzü (günsək kimi) çıxanda, ay yoxa çıxır.
- 5- Sənin üzünü inkar edənə baxmayaraq, mən o haqqı görən aşiqəm ki, sənin üzündən başqa heç nəyi görmürəm.
- 6- Dodağı, ey sufı, "Səqahum rəbbuhum..." ayəsini oxuyur (İnsan surəsi, ayə 21: "Tanrı cənnət əhlinə pak bir şərab içirdəcəkdir"). Və deyir ki, vəhdət meyindən məhrum olan adamı bu şərabı içə bilməz.
- 7- Niyə soruşursan, yarın gözündən ürəyinə nə gəlir? Mənim ürəyimdə nə varsa, elə onun gözündən gəlib.
- 8- Əgər mirvari istəsən, yalnız bu eşq dənizində tapa bilərsən. Eşqin qəm dənizinə dalıb axtar.
- 9- Haqqı dananın fikri önəmsizdir. Nəsimi haqlı olaraq Tanrıının üzünü sənin üzün sanır.

OTUZ DOQQUZUNCU QƏZƏL Müstəs bəhri, variant-1

Yar vəsilinin xəyalına dalmaq çətin gəlir,
Can-başla o xəzinəni almaq çətin gəlir.

Əlçatmaz oldu bunca ömürdən uzun saçı,
Eşqində intizarla qocalmaq çətin gəlir.

Şam tek işiq saçılıb mənə yol göstərir üzün,
Zülmət saçında yad kimi qalmaq çətin gəlir.

Naz ilə göyda cilvalanın ayri bel Ayı,
Cananla bir siyahiyə salmaq çətin gəlir.

Mən həqq görən, həqiqətə divanə aşiqəm,
Bir başqa dilbəri göza almaq çətin gəlir.

Sufi yarın dodağına saldı tamah, aman!
Şahdan piyaləni, meyi çalmaq çətin gəlir.

Sil paslı qəlbini görəsən dilbərin üzün,
Kir-pasla yar cəmalını bulmaq çətin gəlir.

Meylin çakırsa incini, dəryaya dalmaltı,
Sahildə dincəlib də bunalmaq çətin gəlir.

Baxdı Nəsimi yar üzünə gördü Haqq üzün,
Haqqı dananla baş-başa qalmaq çətin gəlir.

ای که از ذکر تو پیوسته سرم در پیش است
دل من بی لب لعل نمکینت ریش^۱ است

گر کم روز و شب اندیشه زلفت چه عجب
عاشق غمزده پیوسته محالاندیش است

جور خوبیان ز جفا گرچه بود بیش ولی
ای جفا انداز من، جور تو پیش از خویش است

دل من وصل تو مشکل به کف آرد زیرا
کاخشام تو نه مقدار من درویش است

گر چه آزار و جفا مذ هب خوبیان باشد
بت بد کیش مرآکشتن کافر کیش است

جور و خاری همه کس را بود از یگانه
من بی طالع سودا زده را از خویش است

گرچه لعل لب تو چشمهدی نوش است ای دل
از رقیبان درش فیمت عاشق پیش است

سر شار قدمش کرد نسیمی و هنوز
تحلیل از کردی خوش آمده سر دریش است

Qırıncı qəzəlin sətri tərcüməsi

1- Sənin fikrində olduğum üçün hər zaman başım
önürmədədir. Sənin duzlu dodaqlarından uzaq, ürəyim yarahıdır.

2- Əgər gecə-gündüz sənin saçını düşünsəm, təəccübülu deyil. Qəmli aşiq həmişə mümkünsüz şeyləri düşünür.

3- Gözəllərin cəfasi həmişə çox olar, ancaq mənim
gözəlimin cəfasi çoxdan da çoxdur.

4- Mənim ürəyim sənin vüsalına çatmaz, çünkü sənin
möhəşəmliyin mənim kimi dərvişlə tutmur.

5- Gözəllərin yolu və dini cəfa və əziyyətdir. Ancaq mənim
sevgilimin məzhabəti kafirləri öldürməkdir.

6- Hamı özgədən zərər görər və ayağına tikan batar. Ancaq
mənim dərdim öz tanışimdandır.

7- Sənin dodağın bulaqdır və o bulaqdan içməyin xərci aşiq
üçün çok bahadır.

8- Nəsimi başını onun ayağına atdı, ancaq hələ də belə
dəyərsiz töhfəyə görə xəcalət çəkir.

QIRXINCI QƏZƏL
Müstəs bəhri, variant-2

Başım önümde düşündüm hər an səni canla,
O dadlı-duzlu dodaqsız könül dolur qanla.

Xəyal qurur qısa əl, çatmağa uzun saçına,
Ürək başın qatır əfsanə ilə, dastanla.

Gözəldə zülm olar, əlbət, bu köhnə adətdir,
Düşüb işim mənə hər ləhəzə zülmün artanla.

Çətin alıb ürəyin, yumşadıb vüsalə çatam,
Görən olubmu qovuşsun dilənçi sultanla?

O büt nə büttdür, alır öncə din ilə iman,
Kəsir başın sora kafərsayağı, imanla!

Çəkir qəmi hamı yaddan, mənimki yardandır,
Məni yad etmədi yar, yaxdı canım hicranla.

Tutaq dəyərdə rəqibdən bir aşiq üstündür,
O ləl tək dodağı almaq olmur əfqanla.

Nəsimi yar ayağında köçüb başın qoydu,
Ucuzu töhfəsi, çatmaz vüsalə cananla.

Nəsimi yaradıcılığının əsas mövzuları insanın, kainatın ve Allahın dərkidir. O, sufizm fəlsəfi cərəyanının hürufi qolunu inkişaf etdirməkle insanın dünya və kainatla vəhdətini göstərir, insan ruhunun kamilleşməsinə aparan yolu izah edir. Nəsimi yaradıcılığının ana xətti insanın Allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Şairin fars dilindən tərcümə edilmiş bu şeirləri Azərbaycan oxucusu üçün yenidir.

İMADƏDDİN
Nəsimi
40
QƏZƏL

QANUN
NƏŞRİYYATI



QANUN NƏŞRİYYATI
kitab sifarişi (012) 431-16-62
və www.qanun.az saytında



www.facebook.com/qanunpublishing



www.instagram.com/qanunpublishing